

VAQİF ASLAN

KİŞ KƏNDİ
TARİXİ-ETNOQRAFIK,
ELMİ-ƏDƏBİ-LİNQVİSTİK
İSTİNADLARI İLƏ

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ
ŞƏKİ FİLİALI

VAQİF ASLAN

KİŞ KƏNDİ
TARİXİ-ETNOQRAFİK,
ELMI-ƏDƏBİ-LİNQVİSTİK
İSTİNADLARI İLƏ

Bakı - 2022

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ
UNİVERSİTETİNİN QUBA FILİALI

Kitabxana və Elektron Resurslar Söbəsi
Daxil olma № 22568 96
«17» 04 varəq
20 24 II

Elmi redaktor:

Kərim Şükürov

tarix elmləri doktoru, professor

Rəyçilər:

Cavanşir Feyziyev

*Milli Məclisin deputati,
fəlsəfə üzrə fəlsəfə doktoru,
yazıçı-publisist və tərcüməçi*

Həbibullah Manaflı

ADPU Şəki filialının baş müəllimi

Ön sözün müəllifi:

Vüsal Baxışov

tarix üzrə fəlsəfə doktoru

Vaqif Aslan. Kiş kəndi tarixi-etnoqrafik, elmi-ədəbi-linqvistik istinadları ilə.

– Bakı: Mütərcim, 2022. – 96 səh.

Bu kitabda Vaqif Aslanın doğulduğu, boyra-başa çatlığı Kiş kəndi haqqında illərlə topladığı məlumatlar öz əksini tapmışdır. Ayrı-ayrı elmi mənbələrdən əldə etdiyi informasiyaları tarixi-etnoqrafik, elmi-ədəbi-linqvistik əsaslarla təhlil edən və təfəkkür süzgəcindən keçirən müəllif dil faktlarını, deyimləri, aforizmləri, yaşanılan tarixi və həyat tərzini müqayisə-mühakimə müstəvisinə qaldırmışdır. Kitabı Kiş kəndinin tarixi, ədəbi mühiti və etnoqrafiyasına dair ensiklopediya da hesab etmək olar. Müəllif Azərbaycanda ilk dəfə olaraq dünyada müasir dövrün orijinal janralarından biri kimi fragmentarizmi tətbiq etmişdir. Təqdim olunan kitab irəli sürürlən elmi müddələri ilə tədqiqatçılar üçün də yeni perspektivlər açır.

Kitab Azərbaycanın nadir yaşayış məskənlərindən biri olan Kiş kəndinin tarixinə maraq göstərən elmi dairələr, müəllim və tələbələr, xarici səyyahlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutılmışdır.

A 4702060000 156-22
026

© Vaqif Aslan, 2022

ÖN SÖZ

Bu gün Azərbaycan Respublikasının Şəki rayonunun inzibati hüdudları içərisinə daxil olan Kiş kəndi olduqca qədim və zəngin tarixə malikdir. Tarixin bütün dövrlərində bu kənddən dövlətçiliyimin möhkəmlənməsində, ədəbiyyat və incəsənətin, elm və təhsilin inkişafında böyük xidmətlər göstərmiş ziyalılar çıxmışdır. Bu kənddən olan ziyalılar sırasında sovet dönməndə dünyalarca məşhur karдиoloq Teyyub Əfəndiyevin, filosof Fərrux Yusifovun, görkəmli türkoloq və siyasi xadim Aydın Məmmədovun ömür yolu və elmi-ədəbi fəaliyyəti haqqında, Azərbaycan Respublikasının Əməkdar artisti, Moskvada (Rusiya Federasiyası) fəaliyyət göstərən "Jar ptitsa" (rus.: Жар-птица-азэрб. Simurq) Kukla Teatrının quruluşçu rejissoru, "Dərviş" teatrının yaradıcısı və baş rejissoru Mərdan Feyzullayevin və bəstəkar Rafiq Rəsulovun mədəniyyətimizin inkişafına verdikləri töhvələr barədə müxtəlif əsərlər yazılmış, dövri mətbuatda məqalələr dərc edilmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin böyük məsləhətçisi Sərxan Ağakişiyev Kiş kəndinin ən gənc yetirmələrindən biridir.

Riyaziyyatçı dr. prof. Allahverdi Həsənovun, cərrah dr. prof. Adil Qeybullanın, biologiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Asim Məmmədovun, fəlsəfə doktorlarından iqtisad üzrə Saleh Mövləmovun, tarix üzrə bu sətirlərin müəllifinin və Mahir İbrahimovun, coğrafiya üzrə Qafqaz Ağabalayevin barəsində hər gün aktuallığı daha da artan internet resurslarında çoxsaylı məlumatlar yerləşdirilmişdir.

Kəndimizin yetişdirdiyi ziyahlardan biri də müasirimiz, çağdaş azərbaycan-türk ədəbiyyatının görkəmli simalarından biri olan şair, publisist, tərcüməçi Vaqif Aslanıdır (Aslanov Vaqif Cumay oğlu).

1950-ci ildə Şəki rayonunun Kiş kəndində dünyaya göz açmış Vaqif Aslanın bütün həyatı, ali təhsil illərini çıxmaq şərti ilə, doğulduğu kəndlə bağlı olmuşdur. O, bu gün də burada yaşayır və yaradıcılığını davam etdirir.

Vaqif Aslanın yaradıcılığı çoxşaxəlidir. Elə bu səbəbdəndir ki, bəzilərimiz onu gözəl fransız dili müəllimi, böyük əksəriyyətimiz şair, bəzilərimiz tərcüməçi, digərlərimiz isə bir sıra dram əsərlərinin müəllifi kimi tanımaqdayıq. Mənim üçünsə, Vaqif Aslan həmkəndlərim, qohumum, ən əsası isə əziz müəllimimdir. 1985-1993-cü illərdə Kiş kənd 1 sayılı orta məktəbdə təhsil aldığım illərdə 5-ci sinifdən etibarən Vaqif Aslan müəllim mənə əvvəl fransız dilindən, 8-ci sinifdə isə o zamanlar orta məktəblərimizdə ilk dəfə tədris olunan “İnsan və cəmiyyət” fənnindən dərs demişdir. Onu da qeyd etmək yerinə düşər ki, o zaman məktəblərimizdə ilk dəfə tədrisinə başlanılan “İnsan və cəmiyyət” fənni üzrə dərsliyin hazırlanmasında Vaqif Aslan müəllimin əvəzsiz xidmətləri olmuşdur. Bunu dərsliklə tanışlıq zamanı aydın sezmək mümkündür. Dərsliyin məzmunu və yazılıma üslubu, deyərdim ki, Vaqif Aslan müəllimin üslubu ilə uyğun və həmahəngdir.

Qeyd edilən dövr xalqımızın milli azadlıq hərakatının başlanılması və bu mübarizənin məntiqi sonluğu olan dövlət müstəqilliyimizin bərpası ilə əlamətdardır. Həmin illərdə Vaqif Aslan müəllim də rayonumuzun və kəndimizin ziyahları içərisində fəallığı ilə seçilirdi. Vaqif Aslan müəllimin bizlərə keçdiyi dərslər və məşgələlərde, həm də müşahidə etdiyim və ciddi şəkildə izlədiyim ictimai fəaliyyətində, həyata baxış tərzində onun yurdsevəriyi nəzərə çarpan ilk xarakterik keyfiyyət və təəssürat idi.

Genetik kodlarla ötürülən yurdsevərliyi Vaqif Aslana yurdunu, el-obasını ruhən hiss etmək və gözəl poetik nümunələr ərsəyə gətirmək imkanı verir:

Qanqalını gözüm üstə qoyaram,
Zərrən üçün gözlərimi oyaram.
Nəfəsini yüz illikdən duyaram,
Eşqin ilə arzum budaq-budaqdır.
Səndə şair olmamaq da günahdır.

.....
.....

Şair sənsən, şeir deyən dilin – mən,
Sərkərdəsən, qılinc vuran əlin – mən.
Gözəl sənsən, sevgilin – mən, dəlin – mən,
Bilmirsənmi oğlun Kərəmsayaqdır?
Səndə şair olmamaq da günahdır.

Dərdlərimin dərmanıdır yaylağın,
Kolun-kosun, daşın-qumun, çaylağın.
Mən ölmərəm, sinəm üstə torpağın
Gül açacaq zaman-zaman, bu – haqdır,
Səndə şair olmamaq da günahdır.

Vətən torpağının “qanqalını gözü üstə qoymağə” – daşımığa hazır ola biləcək səviyyədə olan yurdsevərlik onun bütün yaradıcılığında, qələmə aldığı hər misrada təcəssümünü tapmaqdadır. O, var olduğu zamanlardan etibarən ulularımızın, dədə-babalarımızın, torpağa münasibətini əks etdirərək yazar:

Torpağa kəm baxma, torpaq uludur.
O, namus, ləyaqət, şərəf yoludur.

Bu gün ADPU-nun Şəki filialında – mənim rəhbəri olduğum “Humanitar elmlər” kafedrasında Vaqif Aslan müəllimlə birlikdə çalışırıq. Onu tanıdığım bu illər ərzində xarakterinin başlıca xüsusiyyəti olan yurdsevərliyinin daha da dərinləşdiyinin şahidi olmuşam və bu yurdsevərlik xarakterik əlamət olmaqdan çıxaraq onun müəllimliyində də təzahür etmiş, yorulmadan, usanmadan yurda xidmət missiyasına çevrilmişdir.

Hamımıza məlumdur ki, yaradılan, qələmə alınan hər nəsnə təfəkkürün, düşüncə tərzinin, ən əsası isə ilahi istedadın, irfanı verginin məhsuludur. Burada söhbət ilahi istedaddan gedirən, bu da sıradan hər kəsə verilmirsə, Tanrıının lütf göstərdiyi bu adamları mübaliğəsiz ruh adamı da adlandıra bilərik. Yuxarıda Vaqif Aslanın yaradıcılığının çoxşaxəli, ədəbi məktəb və istiqamətlər baxımından rəngarəng, müxtəlif yönümlü olduğunu qeyd etmişik. Yaradıcılığı boyu o, müxtəlif janr və üslublarda ədəbi əsərlər yaratmışdır. Bu baxımdan onun poetik yaradıcılığının əsasında sufizm istiqamətinin mühüm yerlərdən birini tutduğunu, insan-təbiət, ruhi-mənəvi məsələlərə münasibətin bildirilməsinin üstünlük təşkil etdiyini görə bilərik. Düşüncəmə görə, insanın formallaşmasında Tanrı lütfü, doğulduğu məkan, onu əhatə edən coğrafiya, daim fiziki və ruhi təmasda olduğu təbii mühüm yer tutur. Bu baxımdan Vaqif Aslan xoşbəxtidir ki, ecazkar, qədim və zəngin təbiətə malik Kiş kəndində dünyaya gəlmiş, burada yaşamış və yaratmışdır. Qan yaddaşında saxlanan və irsi olaraq ötürülmüş informasiya və yaşadığı füsunkar təbiətin verdiyi ilham ona böyük əsərlər yaratmağa imkan vermişdir. Vaqif Aslan yaradıcılığının ana xəttini tarixilik, soykökünü dərk-etmə, yurd və millətsevərlik təşkil edir. Vaqif Aslanın əsərləri ilə tənışlıq zamanı ilk yaranan təəssürat həmin əsərlərin bir tarixçi tərəfin-dən qələmə alınması ilə bağlıdır. Bu da onun uzun illər boyu böyük zəhmət hesabına Vətən tarixini, türk və dünya xalqları tarixini dərin-

dən öyrənməyə göstərdiyi səylərin nəticəsidir. Bu gün tarixi janrda yazılan ədəbi əsərlərin nə qədər tarixi hadisə və proseslərə uyğun gəlməsi, təhrif olunmanın miqyası məsələsi ciddi problemlərdən biridir. Div ədəbiyyatşunas Yaşar Qarayev deyirdi ki, tarixi janrda yazılan ədəbi əsərin dəyəri həm də ondakı hadisələrə münasibətdə gerçekliklərə yaxınlığın qorunma səviyyəsi ilə ölçülməlidir. Bu baxımdan Vaqif Aslanın tarixi janrda yazdığı əsərlər bu məziyyətləri ilə seçilir.



23 may 2018. Bakı. Azərbaycan Tarixi Muzeyi.

Tarixçi Vüsal Baxışovla və Tahir Məhərrəmli ilə birlikdə
İssikda tapılmış “Qızıl döyüşü”nın nümayiş etdirildiyi salonda

Bu gün oxoculara Vaqif Aslanın tarixi-etnoqrafiq məzmununda yazdığı “Kiş kəndi tarixi-etnoqrafik, elmi-ədəbi-linqvistik istinadlarla” adlı kitabını təqdim edirik. Bu kitabda bir kəndin timsalında tariximizin, xalqımızın etnogenezinin, mifik inanc və dini görüşlərinin, etnoqrafiyasının, türkçemizin linqivistik-etmoloji təhlili və genetik kodlarla nitqdə nəsildən-nəslə ötürülməsi prosesinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli tədqiqatlar və xeyli dəyərli informasiyalar eks olunur. Bu kitab müəllifin doğulduğu el-obasının tarixinə həsr etdiyi ilk kitab deyildir. Bir neçə il önce müəllifin “Kiş kəndi və onun məbədi” adı kitabı (kitabın Kişi kəndinin tarixindən bəhs edən mətnin müəllifi Vaqif Aslan, Kişi kəndindəki məbədin memarlıq xüsusiyyətlərindən bəhs edən mətnin müəllifi isə Gülçöhrə xanım Məmmədovadır. Bax. Kişi kəndi və onun məbədi. Bakı, “Çaşioğlu”, 2003) Azərbaycan və ingilis dillərində işıq üzü görmüş, oxocular tərəfindən böyük maraqla qarşılanmışdır. Bu gün təqdim edilən bu kitabda müəllif tədqiqata cəlb etdiyi çoxsaylı və müxtəlif mənşəli tarixi qaynaq və əsərlərdə eksini tapan informasiyaların öyrənilməsindən, müqayisəli təhlilindən gələn nəticələr əsasında Kişi kəndinin qədim tarixə malik olduğunu, dünyanın müxtəlif yerlərində – Qaf-qazlarda, Altaylarda, Sibirdə, Ön və Orta Asiyalarda, Avropa və Amerika qitəsində Kişi adlı yaşayış məskənlərinə rast gəlindiyini qeyd edir. Müəllif Kişi adının etnotoponim olmaqla qədim “kas” tayfalarının adından götürüldüğünü vurgulayaraq bu prototürk etnosunun yayılma arealı haqqında geniş məlumat verir. O qeyd edir ki, “e.ə. 1741-ci ildən etibarən – e.ə. 1164-cü ilin özü də daxil olmaqla 577 il ərzində üçüncü Babil sülaləsi adı altında hakimiyyətdə olmuş “kaslar”ın (onlar rusdilli tədqiqat işlərində “kassit” adı ilə təqdim edilirlər – V.As.) öz paytaxtlarını Kişi və Urkiş adlandırmaları faktını etiraf etməliyik. Bu bir həqiqətdir ki, İran körfəzində yerləşən və ərazisi $91,5 \text{ km}^2$ olan Kişi adası, Azərbaycan Respublikası Kişi

rayonunun şimal-qərbində sinəsini qabağa verib Şəkiyə hamı kimi dayanan Kişi kəndi birbaşa kasərlərin adını indi də yaşatmadadır”. Bu sətirləri oxuyan zaman “Səfəvilər dövründə Cuxur-Səd bəylərbəyiliyinin sosial-iqtisadi həyatı” adlı dissertasiya üzərində tədqiqat apardığım dövrdə önemə çıxmış bir məqam yadına düşdü və həmin məqamla bağlı qeydlərim dissertasiya işində (Bax. “Səfəvilər dövründə Cuxur-Səd bəylərbəyiliyinin sosial-iqtisadi həyatı” Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya əlyazması hüqunda. Bakı: 2012. s.26) öz eksini tapmaqdadır. Bu məqam ondan ibarətdir ki, İran körfəzində yerləşən Kişi adası ilə Azərbaycan Respublikasının Kişi rayonunun şimal-qərbində yerləşən Kişi kəndi arasında daha bir Kişi adlı yaşayış məntəqəsi, daha dəqiq desək Orta Kişi adlı bir kənd mövcud olmuşdur. Belə ki, dissertasiya işi üzrə axtarışların gedişində müraciət etdiyim tarixi qaynaqlardan biri olan 1590-cı il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Sisan”, “Şəki” və “Ortukiş” [İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Z.Bünyadov, H.Məmmədov (Qaramanlı). Bakı: Elm, 1996, s.183] toponimləri rastına çıxdı. “Sisan”, “Sisakan” və “Şəki” toponimlərinin Sak tayfalarının adı ilə bağlı olduğu artıq tarixçilər tərəfində birmənalı və mübahisəsiz bir gerçəklilik kimi qəbul olunur. Mülahizənin doğruluğunu sübut edən faktlardan biri də Qərbi Azərbaycanda yerləşən “Şəki” adlı yaşayış yerinin məhz Sisan nahiyyəsində olması və bu toponimin eyni zamanda Azərbaycanın şimal-qərbində də mövcudluğudur. Məsələnin maraqlı tərəfi isə Azərbaycan Respublikasının Kişi rayonunda olduğu kimi Qərbi Azərbaycan ərazisində də Kişi və Orta Kişi toponimlərinə bir nahiyyə ərazisində rast gəlməyimiz və həmin kəndin – Orta Kişi Şumer Kişi və Azərbaycan Respublikası əraziində yerləşən Kişi kəndinə nəzərən coğrafi baxımdan ortada olması faktıdır. Deməli Kişi etnotoponimi bizə həm də qədim dövrlərdən gü-

nümüzədək olan dövrdə bu coğrafiyanın gerçek sakinləri olan türk tayfa və qövmlərinin miqrasiyاسını, hərəkət trayektoriyasını, bölgədə cərəyan edən etno-demoqrafik prosesləri izləməyə imkan verir. Bu hələ də tarixşunaslıqda mübahisə predmeti olan türklərin ata yurdu məsələsinə işıq salmağa imkan verə biləcək, eyni zamanda türklərin ata yurdu məsələsinə yanaşmada hər gün daha da aktuallığı və dəstəkçiləri artan Urmu nəzəriyəsinin tərəfdarlarının mövqelərinin möhkəmlənməsinə yardımçı ola biləcək məqamlardandır.

Bu məqam həm də yüzildən çox bir dövrdə və bu gün dünyaya sıyrılmışa çalışılan erməni yalanlarının üzə çıxarılması və tarixdə heç bir zaman mövcud olmamış erməni dövlətinin işgal, soyqırımı və deportasiya məhsulu olmasının sübutu baxımından da son dərəcə önemlidir. Hamımızı və bütün dünyaya da (hərgah ki, onlar öz siyasi maraqlarından çıxış edərək hər zaman gerçəklilik kimi təzahür edən və heç bir sübuta ehtiyacı olmayan bu faktları danır, qəbul etmirlər) məlumdur ki, bu gün Ermənistən adlandırılan dövlətin var olduğu ərazilər dədə-babalarımızın özvətənləridir. İstər arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrinin, istər xalqımızın düşüncəsinin ən dərin qatlarında iz buraxmış mifik görüşlərimizdə, folklorumuzda bu sahibliyin, mənsubluğun və aidliyin izləri ilə hər an qarşı-qarşıya gəlirik. Məhz bu “vaciblikdən” çıxış edən erməni “tarix quraşdırınları”ları və onların havadarları ermənilərə qurama dövlət qurduqları kimi də onlara qurama tarix yaratmağa səy göstərmiş, bu işdə onların əsas hədəfi məntəqəyə tarixi sahibliyimizi ortaya qoyan, bunu sübut edən toponimlərimizə qarşı mübarizə aparmaq və onları özünüküleşdirmək olmuşdur. Bu mənada Sünik və Artsak (tədqiqatçı-alim Mirəli Seyidov Ərsak kimiizah edir) toponimlərinə ciddi münasibət ortaya qoyulması olduqca vacibdir. Bu vaciblik Alban vilayət adlarındakı etno-coğrafi bağlılıq və ardıcılıqla əlaqədardır. Düşüncəmə görə, bizlər bu gün bu adlardan əsla imtina etməməli elmi əsaslarla

elə bu adların bölgənin ən qədim zamanlardan türklərə məxsusluğunu sübut edən danılmaz bir gerçəklilik olduğunu ortaya qoymalıyıq. Beləki, indiki Ermənistən Respublikasının cənub vilayəti Sünik adlanır və olara elə gəlir ki, bu erməni mənşəli kəlmədir. Halbu ki, bu vilayətin adı bir çox tarixi qaynaqlarda Sisakan kimi keçir. Əksər hallarda isə Sisakan və Sünik adları ilə yanaşı, eyni bir vilayətin adı kimi – Sünik Sisakan formasında qeyd olunur ki, burada sak etnik adının olması aydın görünür. O da aydındır ki, saklarla hayların heç bir etnik bağlılıqları yoxdur. Sisakların yaşadığı vilayət-ərazi anlamını verən bu toponim isə heç şübhəsizdir ki, deyildiyi kimi, buranın əsl sahiblərinin adını – türk mənşəli sakların adını ehtiva edir. Eyni fikri bu gün qadın-uşaq qatili vətənsiz erməni separatçılarının artıq gorbagor olmuş qurama “respublika”larını adlandırdıqları Artsax (bu toponimi ifadə etdiyi məna olaraq Art – dağ+sak = dağ sakları və yaxud Ar=Ər=İgid + sak – İgid sak kimi açmaq olar) toponimi haqqında da söyləmək mümkündür. Göründüyü kimi ermənilər o qədər hər şeyi özünüküleşdirmək mərəzinə tutulublar ki, tarixi Alban vilayətlərindən olan “Artsax” vilayətinin adının türkmənşəli olduğunu və yalnız türk dilində yozula bilindiyinin fərqiñə belə vərmirlər. Çünkü, buraya gəlmə statusunda yerləşdirilən, bu coğrafiyaya, bu təbiətin ruhuna heç bir bağlılığı olmayan dövlətsiz bir qövmün özünə aid dildə olan və o dildə izzah oluna bilən hər hansı bir inzibati vilayət və s. adlara rast gəlinməsi qeyri-mümkün və ağılsızlıqdan başqa bir şey olmayıb, əslində heç zaman olmayan və bundan sonra da olmayıacaq nəsnəni axtarmaq kimi anormal psixoloji erməni xəstəliyindən əziyyət çəkən insanların hallarının təzahüründən başqa bir sey deyildir. Göründüyü kimi yuxarıda qeyd etdiyimiz hər iki alban vilayəti adında sak etnosunun adı keçir, saklarinsa etnik baxımdan türk olmaları artıq sübuta ehtiyacı olmayan bir tarixi gerçəklilikdir. Əslində, tarixi qaynaqlarla yaxından tanış olduqdan sonra yaşadığımız məkanda tarixi köklərinə görə ermənilərlə

hər hansı səviyyədə bağlılığı olan və ermənicə izah edilə bilinəcək bir şeyin olmadığı qənaətinə gəlirsən.

Bu mənada toponimlərdə əks etdirilən informasiyalar olduqca əhəmiyyətlidir. Müxtəlif toponimlərin, hidronimlərin və s. adların yalnız ərazidə məskunlaşmış köklü və çoxluq təşkil edən xalqların dil fondu əsasında təşəkkül tapması məlum həqiqətdir. Həmin adlar verilən zaman yerli etnosların adları, məntəqənin və obyektin coğrafi mövqeyi və relyefi əhalinin dini və mifik inancları, obyektin xalqın tarixi qan yaddaşında iz qoymuş surəti və s. nəzərə alınır ki, müəllifin təqdim olunan əsərinin müxtəlif fragmentlərində verilmiş topnomik nümunələr əsasında əminliklə söyləyə bilərik ki, Kiş yaşayış məskəni formalasdığı ən qədim zamanlardan etibarən əski türk yurdu olmuşdur. Çünkü, Kiş kəndində mövcud olan toponimlər yalnız türk dilində danışan, türk düşüncə tərzinə malik olan, türk həyat tərzi keçirən xalq tərəfindən yaradılmışdır.

2017-2018-ci illər ərzində ADPU-nun Şəki filialının humanitar fənlər kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri, o cümlədən Vaqif Aslan müəllimlə və xüsusi istedadı ilə seçilən tələbələrlə birlikdə Böyük Qafqazın cənub ətəklərinin (Azərbaycan Respublikasının Şəki rayonunun inzibati hüdudları çərçivəsində) toponimlərinin tədqiqi məqsədilə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya çərçivəsində aparılmış araşdırmaların nəticəsində ciddi elmi nəticələr əldə edilmişdir. Ekspedisiyanın tədqiqat obyektlərindən biri də Böyük Qafqazın Kiş kəndi ərazisinə düşən hissəsi olmuşdur. Ekspedisiya zamanı oriyentir olaraq Kiş çayı seçilmiş onun sol və sağ istiqaməti və qolları üzrə toponimlərin müəyyənləşdirilməsi işləri aparılmışdır ki, ekspedisiya zamanı əldə edilmiş nəticələrin bir qismini burada qeyd etmək istərdim.

Dolğunça çayı oryentiri üzrə sağ istiqamətdə: Qolaban dağı (Qolaban kəlməsi xalq arasında ayı mənasını verir. O mənadan çıxış

etsək, həmin toponim ayılar yaşayan dağ anlamını verir), Şəki talası, Alioletən dərə, Kolludərə, Qarağacseki, Qaradaban çayı (dərəsi), Qarpız bulağı, Qızılqaya, Göytəpə, Qızılberə (xalq arasında Dağıstan postu da adlanır) Dərəçuxur, Təkəçuxur, Çuxadurmaz çayı (Kiş çayının sol qolu uzunluğu 260 m), Çuxadurmaz dağı (hünd - 3561 m).

Dolğunça çayı oryentiri sol istiqamətdə: Ağlıtaladağı, Mустafa talası, Sarıgüney, Banditlərin binə, Donuzca, Civreyil, Laski (Şəkinin Layısqı kəndini diqqətə alsaq, bunun etnotoponim olduğunu düşünməliyik), Laskinin talası, Cəngişqını, Ağsular, Ergeqayası, Qurudərələr.

Damarçın çayı oryentiri üzrə sağ istiqamətdə: Eydi dağ, Hacılar talası, Kiçik Hacırvan (Hacı İbrahim mənasında), Böyük Hacırvan, Sıxnax, Şövətər, Darvazalar Çayqarışan, Meşəbaşı, Xudunun körpüsü, Damarçın yaylağı

Damarçın çayı oryentiri üzrə sol istiqamətdə: Qaladərəsi, Güllatanlar, Qvirdaşigələn, İridaş, Pir qaya, Qaratorpaq, Qalaqayası, Xutgər, Həmzəyaylağı, Kəm, Sarıdaş, Xurcunlar, Əsgərpapağı.

Qaynar çayı oryentiri üzrə sağ istiqamətdə: Xan talası, Baydurud, İşqınlı dərə, Girintov, Çalbayır.

Qaynar çayı oryentiri üzrə sol istiqamətdə: Götürxoca, Saqqınlar (Sakhunlar), Süd, Marxalgələn, Qarağaclıdərə, Maralbulağı, Usufun yeri, Qaranəmlər,

Qurcana çayı oryentiri üzrə sağ istiqamətdə: Süddü axı (Sütlüaxı), Deqaldərəsi, Qaltax, Atuşandərə, Korbulaq, Aşağıtörə, Yuxarıtörə, Əhmədaxısı, Şumutəpə, İmamaxısı, Muncuqludərə

Qurcana çayı oryentiri üzrə sol istiqamətdə: Yağnalıdərəsi, Uzunsarma, Çailmix Üçqocatalası, Maxbrey (səpkili caamat üz gözünü səpki basanda deyir maxbrey basıb), Böyük Maxbrey, Soyuqusu, Armutlu, Gölbatandərə. Quzeyarma, Noru bulaq, Qıcalıdərə, Aşağı yaylaq, Orta Sirt, Atuçan yaylağı.

Yaylaqlar: Xan yaylağı yuxarı getdikcə Çələngəz yaylağı, onun yanında Bitticə və Qoturlu yaylaqları, Qızıldərə, Göytəpə, Cuxadurmaz, Donzca, Kəm, Xurcunlar, Qaynar.

Qaynamalar: Norubulaq, Soyuqsu, Korbulaq, Törə bulağı.

Qaynar istiqamətdə olan yaylaqlar: Maral bulağı, Ağsu (sarığıney dağında yerləşir), Qaynar, Qozluqda qəbirlər (orada Qanlı Abdullanın qəbri var 1917-ci ildə ölüb).

Yaşayış məntəqələri: Qaynar, Sığnağın talası, İridaş (orada su dəyirmanı da var), Banditlərin bina.

Əsərdə müəllif tərəfindən Kiş kəndində mövcud olan məhəllələr və onların yerləşdiyi məkan və həuduqları, həmin məhəllə adlarının semantik-etimoloji cəhətdən tədqiqinə geniş yer verilərək oronim, sənət və sənətkarlıq bildirən məhəllə adları, antroponim, etnonim xarakterli olmaqla təsnifatlandırılmış, hər bir məhəllə adının anlamının açılımı verilmişdir. Müəllifin qeydləri ilə tanış olan zaman bu məhəllə adları vasitəsilə bir kəndin timsalında xalqımızın etno-genezinin, bölgədə etno-demoqrafik prosesləri və etnoqrafik yaşam tərzinin öyrənilməsinə dair dəyərli bilgilər əldə etmək mümkündür.


Kitabda Kiş kəndinin əhalisinin ilkin inacları və mifik görüşlərinə və əhalinin müqəddəs hesab etdiyi ziyarətgahlara dair qeydləri də olduqca dəyərlidir və demək olar ki, elmi dövriyyəyə ilk dəfə daxil edilir. Bu da əsərin üstün məziyyətlərindən biri hesab oluna bilər.

Əsərin məzmunundan da görünür ki, bu kitab qısa dövrdə aparılmış axtarışların məhsulu olmayıb, dəyərli müəllimim Vaqif Aslanın doğulduğu, boy-a-başa çatlığı Kiş kəndi haqqında illərlə topladığı məlumatlar əsasında qələmə alınmışdır. Əsər üzərində işləyərkən ayrı-ayrı tarixi qaynaqlardan, çöl və etnoqrafik tədqiqata dayanan canlı müşahidə və təhlillərdən, elmi mənbələrdən əldə etdiyi informasiyaları tarixi-etnoqrafik, elmi-ədəbi-linqvistik, əsaslarla təhlil və təfəkkür süzgəcindən keçirən müəllif dil faktları, deyimlər, aforizmlər


ilə yaşanılan tarixi və həyat tərzini müqayisə-mühakimə müstəvisinə qaldırılmışdır. Həm də qeyd edə bilərik ki, Kiş kəndinin tarixindən və etnoqrafiyasından bəhs edən bu kitab ilkin inanclar və prototürk dünyasına giriş rolunda çıxış edir...

Elmi dairələrin və geniş oxucu kütləsinin marağına səbəb olacaq bu kitabın gələcək tədqiqatlara yol açacağı şübhəsizdir.

*Vüsal Bünyamin oğlu Baxışov
tarix elmləri üzrə fəlsəfə doktoru*



Kış kəndi



Quba rayonu əsasən yüksək dağlıq və dağlıq çökəkliklərindən ibarət. Əsasən Quba rayonu əsasən yüksək dağlıq və dağlıq çökəkliklərindən ibarət. Əsasən Quba rayonu əsasən yüksək dağlıq və dağlıq çökəkliklərindən ibarət. Əsasən Quba rayonu əsasən yüksək dağlıq və dağlıq çökəkliklərindən ibarət.

Bundan sonra Kış kəndinin "əmək-əmək" mənası vətəni də qədim vədi. Vətən mərkəzində gədən KİŞ KƏNDİ çəmiyyəti təmərin dəlin azər təmər. Biradakı əlavə vətənlərinə rəsəd olmaq vətəni. Gəndən - KİŞ KƏNDİ - 12 AYNAŞOONUN İAMƏKİ

KİŞ KƏNDİ

TARİXİ-ETNOQRAFİK, ELMI-ƏDƏBİ-LİNQVİSTİK İSTİNADLARLA

I FRAQMEN

KİŞ KƏNDİNİN COĞRAFIYASI

Kiş kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Azərbaycan Respublikasının qədim şəhərlərindən biri olan Şəki şəhərinin şimal-qərbində yerləşir. Şimaldan çox çətin keçilən dağ silsiləsi ilə Dağıstanla həmsərhəddir.

Kişin sağ sahili ilə axan və onu Şəkidən ayıran çay tarixi ədəbiyyatda Kiş çayı, yerli əhali arasında isə Böyük çay adlanır. Kiş şərqi, qərbdən və şimaldan dağlarla əhatələnmişdir. Kəndin ortası ilə kiçik bir dağ çayı axır ki, adına Qurcana deyirlər. Qurcana çayı kəndin Yanıxlardan məhəlləsinin cənub qurtaracağında Böyük çaya, Böyük çay 35 km. axıqdan sonra Əyri çaya, Əyri çay Qanıx çayına, Qanıx çayı Kürə, Kür isə Xəzər dənizinə tötlür.

Kiş kəndinin ərazisi 2142,55 ha. olmaqla, kənd altında olan sahə 962, 33 ha., bələdiyyə ehtiyat fondu isə 1180, 22 ha.-dır. Bunun üzərinə Kiş kəndinə aid 6272 ha. meşə örtüyünü də gəlsək, onda Kiş kəndinin meşə örtüyü ilə birlikdə ümumi sahəsi 8414,55 ha. olur. Meşə örtüyünün isə 622 hektarı Marxal, 2414 hektarı Qaynar, 2414 hektarı Doğrunca, 822 hektarı isə Duluzlar meşə örtüyündən ibarətdir. Kiş meşələrində qoz, zoğal, findiq, cir alma, armud kimi meyvə ağacları, böyürtkən, itburnu, yemişan, moruq, çaytikanı, şingilan kimi giləmeyvələr vardır. Kiş meşələri vələs, palid, qarağac və cökə ağacları ilə zəngindir.

Kiş kəndinin əhalisi 7300 nəfərdir. Kəndin I Qarabağ müharibəsində 4, 2016-ci ilin 1-5 aprel döyuşlərində 1, 2017-ci ilin 24-25 fevral döyuşlərində 1, II Qarabağ müharibəsində 1 şəhidi olmuşdur.

Bundan əlavə Kiş kəndinin “itkin-şəhid” statusu verilmiş 3 şəhidi vardır. Vətən uğrunda gedən döyuşlərdə 10 şəhid vermiş Kiş kəndi onların xatirəsini daim əziz tutur. Buradakı şəhid qəbirlərinin üstü millət vəkili Cavanşir Əyyub oğlu Feyziyev tərəfindən götürülmüşdür.



- Soldan: 1. Elnur Fərhad oğlu Nurullayev,
2. Aqşin İsmayıllı oğlu Abdullayev,
3. Məhərrəm Soltan oğlu Məmmədsadıqov,
4. Sərdar İsaq oğlu Musayev,
5. Şahin Ələfsər oğlu Nüyvərov, 6. Saleh Fətəli oğlu Yusifov,
7. Orxan Kazım oğlu Hümbətov, 8. Şamil İldırım oğlu Alxasov,
9. Sakit Məmməqəqasim oğlu Aslanov, 10. Elşən Yaşar oğlu Azaqov

II FRAQMEN



DÜNYANIN KİŞ ADLI YERLƏRİ

“Kiş” adlı yerlərə və yaşayış məntəqələrinə Qafqazlarda, Altaylarda, Sibirdə, Ön və Orta Asiyalarda, Avropada və Amerika qitəsinin türk mənşəli hindular yaşayan bəzi yerlərində rast gəlmək olar. Bizə məlum olan mənbələrin dili ilə danışası olsaq, onda tarixi Babilən 18 km. şimal-şərqdə yerləşən və e.ə. 1741-ci ildə ilk hökmədarı Qandaşın bayrağı altında dövlət quran, e.ə. 1595-ci ildən Babilistəni da öz hakimiyəti altına alıb, e.ə. 1164-cü ilin özü də daxil olmaqla 576 il ərzində [(Bax. İ.Aliyev. İstoriya Midii. Bakı, Izdatelstvo Akademii Nauk Azerbaydjaskoy SSR. 1960. Səh. 165. Yuxarıdan aşağıya 10-cu sətir. Bax. Dyakonov. İstoriya Midii. Moskva-Leningrad, Izdatelstvo Akademii Nauk SSSR, 1956. Səh. 126. Yuxarıdan aşağıya 3-4-cu sətirlər)] üçüncü Babil sülaləsi adı altında hakimiyətdə olmuş “kaslar”ın (Onlar rusdilli tədqiqat işlərində “kassit” adı ilə təqdim edilirlər – V.As.) öz paytaxtlarını Kiş və Urkiş adlandırmaları (Bax. Vaqif Aslan Kiş kəndi – The village of Kish, Kiş kəndi və onun məbədi – The village and temple of Kish. Bakı, “Çaşioğlu” nəşriyyatı, 2003, səh.4-5) faktını etiraf etməliyik. Bu, bir həqiqətdir ki, İran körfəzində yerləşən və ərazisi $91,5 \text{ km}^2$ olan Kiş adası da, İranın cənub-qərbində yaşayan və Azərbaycan dilinin qasqay ləhcəsində danışan qasqaylar da, Azərbaycan Respublikası Şəki rayonunun Kiş kəndi də birbaşa “kas-ər”in – “kas” tayfasının adını daşıyır.

Coğrafiyasının geniş olması səbəbindən “kas” sözü “kaş”, “qas”, “qaş”, “kaz”, “az”, “keş”, “kəş” “kiş”, “kis”, “qis” kimi fo-

netik variantlarda tələffüz edilmiş və edilməkdədir: **Qaz-lıq dağı** və **Qaf-qaz dağları** (“Kitabi-Dədə Qorqud”da adı çəkilir. Bax. Ə.Dəmirçizadə. 50 söz. Bakı, “Gənclik”, 1968, səh.35-36), “Qaf-an” (Qəribi Azərbaycanda), “Kaz dağları” (Türkiyədə), “Qas dağ” (Zaqatalada), Az-ov və ya Az-ak//aq dənizi (Qara dənizin şimal-şərqində yerləşən dəniz), “Keş şəhəri” (Özbəkistanda, indiki Şəhrisəbz), “Kaş-ğar” (Uyğurustanda), “Kəş-mir” (Pakistan və Hindistanda), “Qaş-qay” (Iranda), Kiş-tim (Çelyabinsk vilayətində), “Kaş-an” (iranda-İsfəhan ostanında) “Kaz-an” (Tataristanda), “Keş-lə” (Bakıda), “Qaz-ax” (Azərbaycanda rayon, Orta Asiyada ölkə), “Keş-dək” (Kəlbəcərdə), “Keş-taz” (Noraşendə), “Keş-tazlı” (Ağdamda), “Keş-kü” (Goygöl rayonunda), “Qaş-altı” (Naftalandə), “Keş-xurt” (İsmayıllıda), “Keş-muddin” (Şamaxıda), “Qis-i” (Xocavənddə), “Kiş” (Şəkidə).

Bu qəbildən olan antroponimlər, etnonimlər, toponimlər, hidronimlər, oykonimlər, oronimlər “Kas tayfları”nın adı ilə bağlıdır. Bunu “Kiş” sözünün semantik-etimoloji açılışını da təsdiq edir.



Babildəki Kiş İran körfəzindəki Kiş adası

III FRAQMEN

“KİŞ” SÖZÜNÜN SEMANTİK-ETİMOLOJİ AÇILIŞI

Bir çox tədqiqatçılardan “Kiş” sözünün Azərbaycan coğrafiyasında “get”, “çəkil” mənasında işlənən “keş//kiş” sözləri ilə izah etməyə çalışmış, bu sözün ancaq Quba dialektinə aid olduğunu (Halbuki bu söz Azərbaycanın bütün dialektlərində işlənir – V.A.S.) iddia etmiş, hətta, “iki dağ arasında yerləşib ortasından su axan yer” mənasında (İki dağ arasında yerləşən yaşayış və qeyri-yaşayış yerlərinin ortasından indi də su axır, adı isə başqa bir addır – V.As.) işləndiyinə (Bax. S.M.Molla-zade. *Toponimiya severníx rayonov Azerbaydjana. Bakı, 1979, səh.170*) şəhadət vermişlər. Bununla kifayətlənməyib “Kiş” sözünü Bərdə – Mingəçevir, Şəki – Qutqaşen (indiki Qəbələ – V.As.) zonasında işlənən “keşqal”, “keşgəl” sözlərinin “su”, “kiçik arx” mənasında işləndiyini, bu da bəs deyilmiş kimi, dediklərinin əksinə olaraq, qədim türk yazılı mənbələrində, ümumiyyətlə, “Kiş” sözünün olmadığını söyləyənlər də (Bax. Yenə S.M.Molla-zade. Göst. əsəri, səh.170) olmuşdur. Bəziləri də “Kiş” sözünü “Avesta”dan gəlmə “kaoş” sözü ilə bağlamış, onu “qurbanların bisirildiyi və müqəddəs odun olduğu yer” (Bax. V.Qukasyan. *Ob iransko-udinskix yazikovix kontaktov. Materiali nauçnoy sessii po isto-riko-sravnitelnomu izucheniyu iberiysko-kavkazskix yazikov. Ord-joknidze – 1977, səh. 198*) mənasında izah etmişlər. Bu isə heç də belə deyildir. Əgər belə olsaydı, onda Azərbaycanda yüzlərlə Kişi kəndi olardı. Bunun da belə olmadığı göz qabağındadır. “Avesta”da

“tkeşa” sözü vardır – “filosof”, “alm”, “yüksek rütbəli kahin” (Bax. A.O.Makovelski. *Avesta. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyat, Bakı, – 1960. Səh.98.*) deməkdir.

P.S. 1. Yenə də çox təəssüflər olsun ki, “Kiş” sözünü etimoloji cəhətdən izah edərkən onun prototürk mənşəyini unudub, fars dilində “kult”, “sitayış yeri” mənasında işlənməsinə (Bax. “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun rəsmi vebsaytı: www.wikimedia.az: istinad – “Azərbaycan toponimlərinin ensiklopedik lügəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007) nə səbəbdənsə istinad edənlər hələ də inadkarlıq edirlər. “Ərəb və fars sözləri lügəti”nə (Bakı, “Şərq-Qərb”, 2013) baxdıqda “Kiş” sözünün “din”, “məzhəb”, “adət”, “vərdiş”, “oxqabı”, “tirkeş”, “oxdan” (Bax. Göst. Mənbə, səh.350) mənasında işləndiyini görürük. Bu sözün “ocaq yeri” mənasında işlənməsinin “Aərbaycan vikimediaçıları”nın uydurması olduğunu şahidi oluruq.

2. Kişi kəndini görmədən, onun relyefindən, toponimlərindən xəbəri olmadan özgə dəyirmanına su tökənlər baş alıb gedir. “Dörd tərəfdən dağla əhatə olunan kəndin (yəni, Kişi kəndinin – V.As.) əsas hissəsi “Tat dağı”nın ətəyində yerləşir” cümləsini yazan şəxsin (Bax. “Aərbaycan vikimediaçıları” istifadəçi qrupunun rəsmi vebsaytı: www.wikimedia.az) ağlı və vətəndaşlığı şübhəlidir. Ona görə ki, Kişi kəndi dörd tərəfdən deyil, üç tərəfdən dağlarla əhatə olunmuşdur. Şərqdən, qərbdən və şimaldan dağlarla əhatə olunmuş Kişi kəndi cənubdan Şəkiyə açılır. Hər şey bir qıraqa, bilmək lazımdır ki, Kişi kəndini əhatə edən dağlar sırasında “Tat dağı” deyilən dağ yoxdur.

3. 1-31 oktyabr 2020-ci il tarixlərində istifadəçiləri Viki Qafqazı Sevir beynəlxalq məqalə müsabiqəsində iştiraka dəvət edən, “siz də qosulun və töhfənizi verin” deyənlərin “əhali” rubrikasında “Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb” şəklində verdikləri informasiyada hansı fəxri

addan danışıldığı da bilinmir. “Etnik tərkib” rubrikasında isə Şəkidəki ermənilərin sayca 7 nəfər olduğu (Bax. “Azərbaycan viki mediaçları” istifadəçi qrupunun rəsmi websaytı: www.wikimedia.az) göstərilir. Əvvəlki illərdə onların “Şəkidəki ermənilər 2 qrupa bölünür: yerli və gəlmə ermənilər” informasiyası ilə sözü gedən informasiya ziddiyətli və şübhəlidir. Azərbaycan ordusu Ali Baş komandanı İlham Əliyev işğal altında olan Qarabağı və digər rayonları almaq əmrini verən kimi viki mediyada əhalinin etnik tərkibinə düzəlişlər getmişdir. Yəqin ki, vaxtı ilə pasport, ad və familiya dəyişdirənlərin müəyyən bir hissəsinin özü ilə deyil, sənəd ilə təmsil edilməsi burda xüsusi rol oynamışdır.

Onu da qeyd edim ki, “keş” sözü Şəki dialektində həm də “ocaq” məfhumu ilə əlaqəli işlənir: məsələn, “keş-tan” sözü qazan və s. qoymaq üçün ocağın ətrafına qoyulan daşdan və ya dəmirdən düzəldilən vasitəyə – sacayağa verilən addır.

Mənə görə, “Keş-iş” sözünün də kökündə “kiş” sözü durur.

“Kiş” sözünün semantik – etimoloji açılışına nail olmaq üçün “Kas tayfaları” ilə bağlı mülahizələrə diqqətlə yanaşmaq lazımdır. Onların haqqında olan məlumatlar III minilliyyin əvvəllərinə dayanır. Qətblilərin təsəvvür və təsvirlərdə insanbaşlı, atbədənli kentavr obrazı şəklində formalaşan mifik gücləri “Kas tayfaları” ilə əlaqələndirirlər.

Tarixi mənbələrdə “t” şəkilçisi ilə “Kassit”, “pi” şəkilçisi ilə “Kaspi”, “al” şəkilçisi ilə “Kasal”, “an” şəkilçisi ilə “Kasan”, həm “pi”, həm də “an” şəkilçiləri ilə “Kaspian”, bunun da üzərinə “a” əlavə edilməklə “Kaspiyan”, “ər” sözü ilə “Kasər” adlanan “Kas tayfaları” (bundan sonra onları “kas-ər” adı ilə təqdim edəcəyəm – V.As.) assur və babil yazılılarında “Kaşš-u”, “Kişş-u” formasında qeyd edilir. Ona görə ki, “kasər”lərin tayfa allahı “Kaşšu” adlanırdı (Bax. İ.Aliyev. İstoriya Midii. Baku, Izdatelstvo Akademii Nauk

Azerbaydjaskoy SSR. 1960. Səh. 80. yuxarıdan aşağıya 9-10-cu sətirlər) və bu, “kasər”lərə başqalarının verdiyi ad deyildi: onlar özlərini (Bax. İ.Aliyev. Göst. əsəri. Səh. 80. Qeyd 4. 6-8-ci sətirlər) belə adlandırdırlar.

Şumer, elam və kasər kimi qədim tayfaların dillərində işlənən “tibira” (“temir” – “dəmir”), “dingir”, “tengri” (“Tanrı”) “meşa”, “şak” (indinin özündə “uşağı” bura çağır” əvəzinə “şağı bura çağır” deyirik – V.As.), “atta” (Akad. V.V.Struvedə “adda” – V.As. Bax. Akad. V.V.Struve. İstoriya Drevnoqo Vostoka”, Leninqrad, Oqiz. Qospolitizdat, 1941, səh.121) sözlərinin bu günə qədər dilimizdə eyni mənada işlənməsi [(Bax. İ.Aliyev. İstoriya Midii. Baku, Izdatelstvo Akademii Nauk Azerbaydjaskoy SSR. 1960. Səh. 52)] faktıdır. Bu məqamda Azərbaycandan uzaq bir coğrafiyada yayılan Norveç dastanlarının da “Edda” adlanmasının xüsusi izaha ehtiyacı olduğunu qeyd etməyi özümə borc bilirəm. “Edda”ni fransız dilinə tərcümə edən Fransa-Avye Dilman yazdığı müqəddimədə “bu sözün ... “əcdad” mənasında (... Edda ... correspond à l'appellatif poétique edda, dont le sens est “aïeul”. Bax. L'Edda. Récits de mythologie nordique par Snorri Sturluson. Traduit du vieil islandais, introduit et annoté par François Xavier Dillman. Paris, Edition Gallimard, 1991, səh.15) işləndiyini yazır. Vaxtı ilə tarixçi İ.H.Əliyev (1924-2004) sətiraltı olsa da, Z.İ.Yampolskinin ona göstərdiyi sənədə əsaslanaraq elam dilindəki “kutu” – “at”, “qodux” – “eşşək” sözlərinin də Azərbaycan dilində işlənməsini (Bax. İ.Aliyev. İstoriya Midii. Baku, Izdatelstvo Akademii Nauk Azerbaydjaskoy SSR. 1960. Səh. 107, qeyd 2.) izaha ehtiyacı olan elementlər hesab edirdi.

“Kaşš(u)” və ya “Kişş(u)” sözünün sonuna qoşulan “u” şəkilçisinə gəldikdə isə, “u” elam-kasər mənşəli şəkilcidir. İndinin özündə də onlarla kök sözlərə qoşulub işlənən bu şəkilçi müxtəlif fonetik

variantlarda (**Bax. Vaqif Aslan. Seçilmiş əsərləri, 4-cü cild. Məqalələri. Bakı, "Təhsil" NPM, 2010, səh. 21**) işlənməkdədir: Kiş – Kişi(i), Sarıbaş – sarıbaş(i), qoç – qoç(u), qızıl – kızıl(i), gümüş – gümüş(ü), zümrüd – zümrüd(ü), gül – Gül(ü), yaban – yaban(i), armud – armud(u), zoğal zoğal(i), badam – badam(i), turş – turş(u), bayat – bayat(i), əfşar – əfşar(i), varsağ – varsağ(i), qaytağ – qaytağ(i), heyvagül – heyvagül(ü), maral – maral(i), atyeriş – atyeriş(i), itoturuş – itoturuş(u), Mak – Mak(u), Bak – Bak(i), Şək – Şək(i), Xəzər – xəzr(i), azər – azər(i), Zərdüst-zərdüst(i), dod – dod(u), qod – qod(u), və s.


Dilimizdə işlənən "u" şəkilçisi qoşulduğu sözlərdə bənzərlik, bəzən də mənsubluq, aidlik, dad-tam və forma oxşarlığı bildirir: armud(u), badam(i) forma, qızıl(i), gümüş(ü) sözləri rəng, turş(u) sözü isə dad cəhətdən oxşarlıq bildirdiyi halda, azər(i), zərdüst(i) sözləri inancla bağlı olub dini-ruhani mənsubiyyəti, xəzr(i) Xəzərin şimalından əsib gələn küləyin istiqamətini, qoç(u) qoçaqlığı, qoçuluğu, qoçlara xas olan dalaşqanlığı bildirir. Məlum məsələdir ki, armud(u) armud formasında olan stəkandır, armud deyildir. Azər(i) atəşpərətdir, ancaq atəsi kəşf edən azər deyildir, azərlə bir dində olandır. Zərdüst(i) də Zərdüst deyildir. Bayat(i) bayat, varsağ(i) varsağ tayfasının nəgməsidir. Sarıbaş(i) sarıbaşların, qaytağ(i) qaytaqların oyun havasıdır. Gül(ü) də gül kimi oğlandı, amma gül deyildir.

Bu qəbildən olan digər sözlərin ahəng qanunu əsasında i, i, u, ü saitlərini şəkilçi olaraq qəbul etməsinin də izaha ehtiyacı vardır – V.As. Buna "sak"/"sak (a)" və ya "sak(ka)", "mod"/"mod(a)" və ya "pot(a)", "məd"/"məd(ə)" sözlərindəki "-a" "-ka", "-ə" şəkilçilərinin cəmlik bidirməsini əlavə edirəm. Kiş kəndində fərqləndirilmək üçün iri və gövdəli adamlara "pota qoz" ləqəbi verilir, ətli-canlı uşaqlara isə həm oxşamaq, həm də fərqləndirmək üçün "ayı potası", "ayı balası kimi poppota" sözlərindən istifadə edirlər. Bu mənada burada "Pota qoz" ləqəbli adamlara da rast gəlmək mümkündür. Qoz çat-

layanda (payızda) yiğdiqları qozlar ilə "Qalaqurma" oyunu oynayan kənd uşaqlarının dilində "sak(ka) qoz" sözü ən işlək sözlərdən biridir. "Hami sakka qoz kimi yerindədir" ifadəsinin bu gün də işlək olmasını sübut etməyə, yəqin ki, ehtiyac yoxdur. İndi də "sak(ka)" sözü – "olduğu kimi" və ya "necə var, eləcə", "mod(a)" sözü – "iri", "pot(a)" sözü isə "iri" və "ağır" mənasında işlənir. Bəli, Kiş kəndinin leksikasında yaddaşdan və tarixdən, inancdan və ənənədən gələn və tədqiq edilməli olan dialektik vahidlər onlarcadır.

"Albaniya tarixi"ndə eramızın 70-ci illərində baş vermiş hadisələrlə əlaqədar xatırlanan "Gis" kəndinin (**Bax. Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Akad. Ziya Bünyadovun tərcüməsi, qeydləri və şərhləri ilə. Bakı – "Elm" – 1993, səh.18**) müasir Kiş kəndi olması izahlar və qeydlərdə (**Bax. Yenə orada, səh. 209, qeyd 16**) öz təsdiqini tapır və onun etnotoponimik səciyyəsi göz qabağındadır. Vaxtı ilə Qaspı" sözünün etimoloji mənşeyini "qas" tayfa adı ilə bağlayan Ə.Dəmirçizadə bu sözün sövti dəyişmələrə uğrayaraq "qaş", "kış" və s. şəkillərdə işləndiyini (**Bax. Ə.Dəmirçizadə. 50 söz. Bakı, "Gənclik", 1968, səh.30, yuxarıdan aşağıya 9-14-cü sətirlər**) göstərməşdir. "Kas//qas" sözünün "uca", "yüksek" mənalarında işləndiyini nəzərə alan tədqiqatçılar da (**Bax. Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, "Yazıcı", 1989, səh.408-412**) Ə.Dəmirçizadə mövqeyində dayanmışlar. Bütün bunlar "Kiş" sözünün etnotoponim olduğunu sübut edir. "Kiş" sözünün etimoloji izahı onu "Kasər boyundan olanların məskəni" (**Bax. Vaqif Aslan. Şəkinin tarixi yer adları və onların sözaçımı". Azərbaycan folkloru. Toplama, nəşr və tədqiq problemləri (19-22-oktyabr 1993-cü ildə Şəkidə keçirilmiş Respublika folklor müşavirəsinin materialları I. Bakı, "Sabah-1994, səh. 408-412**) səciyyələndirməyə əsas verir.

Qəti olaraq deməliyəm ki, “Kiş” sözü kasərlərin ilkin tarixi inancları ilə bağlı olub əvvəlcə “tanrı”, sonra “tanrı məqamında olan”, daha sonra “müqəddəs şəxs” və “müqəddəs yer” mənalarında işlənmişdir. Bu gün dilimizdə ən işlək söz olan “kişi” sözü belə bir tarixi təfəkkür tərzinin məhsuludur. Kasərlərin tayfa allahını “Kiş”, hökmədarlarını “kiş(i)”, başkəndlərini isə “Kiş” və “Urkiş” adlandırması və bu gün “kişi” sözünün həm keyfiyyət, həm də cins bildirməsi bu fikri bir daha təsdiq edir.



Kiş kəndindən bir görünüş

IV FRAQMƏNT

KİŞ KƏNDİ VƏ KASƏR DÜŞÜNCƏSİNDE İRƏLİ GƏLƏN ADLAR

Məsələnin ən maraqlı tərəflərindən biri də Kasər tayfalarının tapındıqları allahların adı ilə bağlı olan bir sıra yer adlarının indi də Kiş kəndində mövcud olmasıdır. Hal-hazırda Şəki rayonunun Kiş kəndindəki dağ zirvələrindən birini yerli əhali “Şomu təpə” və ya “Şumu təpə” adlandırır.

Kasər inancına görə, “Şumu” və ya “Şomu” həm yeraltı atəş, həm də müharibə allahı, həm də ki, çar sülaləsinin hamisi (**Bax. Dyakonov. İstoriya Midii. Moskva-Leninqrad, Izdatelstvo Akademii Nauk SSSR, 1956, səh.133** Yuxarıdan aşağıya 2-3-cü sətirlər, qeyd 3-4) hesab olunurdu. Eyni adlı yer adının Qazax rayonunun Köçəsgər kəndində və s. yerlərdə olması kasər tayfalarının Azərbaycanda yerli etnoslardan biri olduğunu sübut edir.

Bizlər, bir qayda olaraq, ucaboylu adamlar haqqında “şümal-boylu” ifadəsini işlədirik. Kasərlər Uca dağları ilahəsinə “Şümaliya” və ya “Şimaliyə” (**Bax. Dyakonov. İstoriya Midii. Moskva-Leninqrad, Izdatelstvo Akademii Nauk SSSR, 1956, səh.133** Yu-xarıdan aşağıya 1-ci sətir, qeyd 2) deyirdilər. İndi dilimizdə işlənən “şümal” sözü “uca”, “hündür”, “şimal” sözü isə ”yuxarı”, “üst” mənasında işlənir. Bu da bizim tarixi düşüncə tərzimizə tam uyğundur. “Kas//qas” sözünün “uca”, ”yüksek” mənalarında işlənməsi isə çoxdan elmi cəhətdən (**Bax. M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, “Yazıçı”, 1989, s.408-412**) sübuta yetirilmişdir.

P.S. 30-40 il bundan əvvəl Kiş kəndinin qocaman sakinlərindən eşitdiyim bir rəvayət yadına düşür: "Nuh tufanı zamanı Nuhun gəmisi gəlib bizim Kiş kəndinin gırəcəyindəki bəndin burnunda dayanıb. Gəminin orada bənd edildiyi qarmaqların izləri indi də o yerlərdə qalmaqdadır. Buna görə oraya "Bəndin burnu" deyirlər". Bu da Kiş kəndinin Nuxadan da qədim olmasına, dünya tufanına məruz qalmamasına işarədir. Şəkinin dağətəyi hissəsinin Nuxa adlanması da belə bir qədim tarixdən gələn arxaik təsəvvürlərlə bağlıdır. Burada Nux//Nuh sözün kökü -a isə cəmlik bildirən şəkilçidir – "Nuhdan qalanlar", "Nuhun nəslindən törəyənlər" mənasındadır.

"Şəxs" mənasında işlənən "kəs", səs çoxluğunda qulağı batmaq mənasında işlənən "kas olmaq" (olsun ki, bu ifadə Kişdən və Şəkidən başqa digər yerlərdə də işlənir – V.As. Şəhriyar demişkən: *Biri ayna, biri pasdır Biri aydın, biri kasdır. Bax. Məhəmmədhüseyn Şəhriyar. Yalan dünya. Səh. 16. Bakı, "Azərbaycan Ensiklopediyası", 1993*) sözləri, Az-ak, Kaz-ak, Has-an, Xas-ay, Kaz-ım, Qas-ım, Xas-məmməd, Xas-polad, Xız-ır, Xəz-ər, Qaz-an, Qaf-ur, Qaf-far və s. kimi şəxs adları etnonimik xaraekteri ilə diqqəti cəlb edir.

Beləliklə, "Kiş" sözünün etimoloji izahı onu "kasər boyundan olanların məskəni" kimi səciyyələndirməyə əsas verir.

P.S. Mənə belə gəlir ki, "Azərbaycan" sözü də elə bu əsasda, yəni, "kasər – azər boyundan olanların məkanı" şəklində izah edilməlidir.

V FRAQMEN^T

KİŞ KƏNDİNİN MƏHƏLLƏLƏRİ

Kiş kəndi şimaldan, şərqdən və qərbdən dağlarla əhatələnmiş və yeganə qapısı cənuba – Şəkiyə açılan təbii qala şəklindədir. Kiş kəndinin güncelən tərəfindən axan çay yerli camaatın dili ilə desək – Böyükçay, coğrafi ədəbiyyatın dili ilə desək – Kiş çayı adlanır. Böyükçay kəndin şərq məhəllələrini güncelən tərəfdən yerli camaatın öz əlləri ilə saldıqları çörük'lərdən (çəpərlə çəvrələnmiş bağlardan) və başda Marxal olmaqla, şimala doğru sıralanan istirahət mərkəzlərdən ayılır. Kəndin ortası ilə axan Qurcanaçay isə kəndin məhəllələrini qərb və şərq məhəllələrinə ayıır, Yanıxlardan məhəlləsindən bir qədər aşağıda Böyükçay ilə birləşir. Böyükçay bundan sonra Cour, Dərə, Tayırlar və Doxun məhəllərinin şərq sahilləri boyunca öz təbii axarını davam etdirir.

I. Kiş kəndinin hal-hazırda on beş məhəlləsi vardır. Bunlardan səkkizi kəndin günbatan tərəfindən, yəni, cənubdan şimala doğru belə sıralanır:

1. Doxun (1970-ci illərdə məskunlaşdırılmış, aparılan arxeoloji qazıntıları onun qədim yaşayış məntəqələrindən biri olduğu təsdiq etmişdir – V.A.S.), 2. Tayırlar, 3. Dərə, 4. Cour, 5. Yanıxlardan, 6. Salayşağı, 7. Bədələr, 8. Tatarşağı.

Haşıyə: 1. Doxun, 2. Tayırlar, 3. Dərə və 4. Cour, deyildiyi kimi, üzü şimala doğru Böyükçay boyunca, onların davamı kimi 5. Yanıxlardan, 6. Salayşağı, 7. Bədələr və 8. Tatarşağı məhəllələri isə Qurcanaçay boyunca aşağıdan doğru sıralanır.

Salayağı ilə Bədələr arasında qədimliyi ilə müasirliyini yaşamaqda olan böyük kənd qəbristanlığı yerləşir.

II. Kiş kəndinin Qurcanaçay ilə Böyükçay arasındaki məhəllələri yuxarıdan baxdıqda ikiçayarası görünüşündə olur. Onları şimaldan cənuba doğru Kiş kəndinin şərq hissəsi boyunca belə sıralamaq olar:

1. Doduşağı, 2. Duluzlar, 3. Layışlər, 4. Vələmmədlər, 5. Gavan (**Kəndin bu hissəsi də 1970-ci illərdə məskunlaşdırılmış, aparılan arxeoloji qazıntılar onun qədim yaşayış məntəqələrindən biri olduğunu təsdiq etmişdir – V.As.**), 6. Xantamar, 7. Maflar.

Bu məhəllələrin şərq sahilləri Böyükçayın, qərb sahilləri isə Qurcanaçayın suları ilə yuyulur.

VI FRAQMƏNT

KİŞ KƏND MƏHƏLLƏ ADLARININ SEMANTİK-ETİMOLOJİ TƏSNİFATI

Kiş kəndinin on beş məhəlləsi olduğunu qeyd etməklə yanaşı onların xüsusi bir təsnifata ehtiyacı olduğunu deməkdə də bir fayda vardır. Çünkü Kiş kəndinin məhəllə adlarında tarixiliklə müasirlik yan-yanaşı vəziyyətdədir. Təkcə elə bu əlamətlərinə görə dilimiz, tariximiz, etnik mənsubiyyətimiz, genetik yaddaş kodlarımız haqqında, azaciq da olsa, müəyyən təsəvvürə malik olmaq mümkündür. Bu mənada Kiş kəndinin məhəllələrinin semantik-etimoloji təsnifatını belə ümumiləşdirmək olar:

1. Oronim xarakterli məhəllə adları:
Kişdə coğrafi yerləşməsi və relyef xüsusiyyəti əsas götürülməklə oronim kimi işlənən tək bircə məhəllə vardır. O da – “Dərə” adlanır.
2. Sənət və sənətkarlıq bildirən məhəllə adları:
Duluzlar (gil qab-qacaq hazırlayanlar) və layışlər (misgərlər).
3. Antroponim xarakterli məhəllə adları:
Tayırlər, Salayağı, Bədələr, Vələmmədlər, Xantamar.
4. Etnonim xarakterli məhəllə adları:
Doxun, Cour, Yanıxlər, Tatarşağı, Doduşağı, Gavan, Maflar.

VII FRAQMEN

KİŞ KƏND MƏHƏLLƏ ADLARININ SEMANTİK-ETİMOLOJİ AÇILIŞI

1. Doxun

Oronim, antroponim, sənət və sənətkarlıq xarakterli məhəllə adlarından fərqli olaraq, etnonim xarakterli məhəllə adları xüsusi sözaçımı tələb edir.

Qərbdən aşağıdan yuxarıya doğru sıralanmada Kiş kəndinin ilk məhəlləsi Doxundur. Ulu Oğuz yurdu Oxud kəndinin qurtaracağı, Nuhdan da əvvəlki Nuhların pənah gətirdiyi Kiş kəndinin başlangıcı sayılan ərazi Doxun adlanır. Doxun Kiş çayının qərb sahilində yerləşib dağ döşü ilə hündürlənan və çox da böyük olmayan maili düzənlikdir. Kiş çayının leysan yağışlarından daşması nəticəsində Doxunun yuyulmuş sahillerində küp, torpaq, daş-qutu və s. qəbirlər hələ də aşkar edilməkdədir.

“Doxun” kəlməsi morfoloji tərkibinə görə mürəkkəb sözdür - “Do” və “Xun//Hun” sözlərindən ibarətdir. Bunu “nəfəsdə züzmə, tələffüzdə rəqs” kimi qiymətləndirilən (Bax. Yaşar Qarayev. *Protitip – şəkilidir, yaxud nəfəsdə züzmə, tələffüzdə rəqs* – Şəki shivəsi. Azərbaycan folkloru antologiyası, IV kitab. (Şəki folkloru, I cild. Bakı, “Səda”, 2000, səh.3-45) ləhcəmizin passionallığı və sürətliliyi ilə də izah etmək mümkündür.

“Do” sözünü Doxunun cənubu ilə üzbüüz olub, Kiş çayının güngüçən tərəfində yerləşən qədim “Dodu” adlı yaşayış məntəqəsinin adının tələffüzdə qısaltılmış forması kimi başa düşmək olar: “Dodu-hun” sürəti deyilişdə “Dod-hun//Do-xun” kimi tələffüz edilir.

“Xun//Hun” sözünə gəldikdə isə, onun xüsusi izaha ehtiyacı yoxdur. Hunların Sakit okeandan Atlantik okeana qədər yayılmış olan çox böyük bir türk tayfası olduğu elmdə və təcrübə həyatda çoxdan öz təsdiqini tapmışdır. Azərbaycan dilində, o cümlədən Şəki dialektində “Xun//Hun” sözünün “el” sözünün sinonimi kimi və yan-yanası olaqraq “el-gün” şəklində işləndiyinin şahidi oluruq. Məsələn, “Elim-günüm var olsun”, “Elli-günlü bəxtəvər” və s. Bu da onun “nəsil”, “tayfa”, “xalq” semantikasına bağlılığını, türklüyüümüzə şəhadət verən etnonim olduğunu göstərir.

2. Doduşağı

Sözaçımı baxımından müəyyən hazırlıq tələb edən etnonimlərdən biri də Doduşağı toponimidir.

Şəkidə ”Dodu”adında qəsəbə, Kişdə isə ”Doduşağı” və ya ”Dodu uşağı” deyilən məhəllə vardır.

Günəşə, Aya, ulduzlara – daha dəqiqlik desək, Götürk Tanrıya tapınan əcdadlarımız Günəşə həsr edilmiş mərasimlər keçirmişlər. Bu zaman Günəş təsvir edən gəlincik düzəldər, onun boynundan munucuq və b. bəzək əşyaları asarmışlar. Adamlar oxuya-oxuya, həyacanlı və bələğətli səslə əllərində gəzdirdikləri Günəşin simvolundan – ”Dodu”dan (Bax. M.Allahverdiyev. Azərbaycan xalq teatrı tarixi. B., ”Maarif”, 1978, s.20) bəhs edərmışlər. Görünür ki, ”qodu-qodu” həmən mərasimin qismən bizə gəlib çatmış formasıdır. ”Dod(u)” və ”qod(u)” sözləri semantika cəhətdən ”kut”, ”qut” və ”qud” sözləri ilə sinonimdir. Hal-hazırda qohumluq mənasında işlətdiyimiz ”qud(a)” sözü də ”Dod (u)”, ”qod(u)”, ”kut”, ”qut” və ”qud” sözlərinin ləhcəvi fonetik variantıdır. Şəkinin ”Qudula” və ”Küngüt” (Gün-Qut, yəni, Qutlu-Günəş – V.As.) kəndlərinin də semantik-etimoloji açılışı bu qayda ilə olmalıdır.

Günəşin atributu olan gəlinciyyin “dodu”, Günəşə həsr olunmuş mərasimin “Qodu” və ya “Qodu-Qodu”, məhəllənin “Doduşağı”, qəsəbənin “Dodu”, kəndlərdən birinin “Qudula”, digərinin Küngüt, Türk xaganlarının “Tanrikut”, Şəki xanı Əlican xanın oğlunun “Qut-ul” xan adlanması, Kiş kəndində (olsun ki, həm də başqa yerlərdə – V.As.) indinin özündə də ahıl və qocaman qadınlara “Dodu” deyə üz tutub “Fatma dodu necəsən”, “Məkkə dodu, gözün aydın olsun” şəklində müraciət edilməsi səma cisimlərinə sitayışlə əlaqədar olmuşdur. Günəşə sitayış isə təkcə bizim Kiş kəndinə aid deyildir. Qonşu Qax rayonunun Sarıbaş kəndində fevral ayının 5-i, 6-sı, 7-si “Günəşin təpədən aşması” günü adlanır və o üç gün ərzində adamlar Günəş doğmazdan əvvəl yuxudan durub Alagöz dağının başındakı Yellitəpədən Günəşin necə aşmasına tamaşa” (**Bax. Rəsul Tahirzadə. Sarıbaş və Sarıbaşlılar. Bakı, “Elm və təhsil”, 2013, səh.17**) edirlər. İlk dinin 70 000 ildən daha qədim və səma ilə bağlı olması, hətta, Amerika qıtəsində yaşayan türk qəbilələrinin Günəşə təzim ayını keçirəmələri də (**Bax. Qara Namazov. C.Çörçivodon tarixi kəşfləri. Bakı, “Təhsil” NPM, 2011, səh.42, 62**) bir üstəlik.

“Gün aydın”, “Ağ günə çıxasan” kimi alqışlar, “Günün dalından doğsun”, “Günün göy əskiyə bükülsün” kimi qarşışlar, “Ağ gün ağardar, qara gün qaraldar” kimi atalar sözü türkün tarixi təfəkkür tərzinin məhsuludur.

3. Cour

Yerli camaat bu sözü “dooğa”, “dooşan” sözləri kimi diftonq şəklində tələffüz edir. Tələffüz və deyiliş tərzinə görə “Cour-covur”, “cuar-cuvar”, “suar-suvar – savar”, “sabar-sabir”, “Sibir-subir” tərkiblərinin ləhcəvi fonetik variantları şəklində özünü göstərir.

Subəylərinə və su paylayanlara “cuvar” deyildiyi hamiya məlumdur. Türk tayfalarından “Sabar” və ya “Sabırlər” haqqında on-

larla elmi-tədqiqat işləri yazılmışdır. Sibir adlı ucsuz-bucaqsız ərazi-nin bu tayfanın adını daşımışı da mübahisəsizdir.

Əslində onlar suybirlərdir – subirlərdir, yəni, eyni kökdən, eyni boydan, eyni soydan gələnlərdir.

Rayon adı kimi coğrafiyamızda şərəfli yer tutan Biləsuvar sözü də sabar-sabir tayfalarının məskənlərindən biri kimi (**Bax. Azərbaycan toponimlərinin ensiklopedik lügəti: 2 cild, P.Əliyevanın redaktorluğu ilə. Bakı, “Şərq-Qərb”, 2007. I cild, səh. 134-135**) izah edilir.

4. Yanıxlар

Şəkinin Kiş kəndində “Yanıxlər” adında bir məhəllənin, Tovuz rayonunda isə “Yanıxlər” adında əlahiddə bir kəndin yaşayış məntəqəsi kimi var olması onun etnotoponim olduğunu göstərir. Burada səhbət yandırılmış, yaxılmış hansısa bir tayfadan deyil, Oğuz xanın üçüncü oğlu Dəniz xanın dördüncü oğlu “Kınıq //Kınık” və ya “Kanıq//Kanık xan” qanından gələn nəsil və tayfa (**Bax. Fazlallax Raşidad-din. Oquz-name. Bakı, “Elm”, 1987, səh. 67**) nəzərdə tutulur. Kınıkların adını daşyan məntəqələr Anadolu çevrəsində də (**Bax. Faruq Sümər. Oğuzlar. Bakı, “yazıçı”, 1992, səh.211, qeyd:13; Səh. 217, 341-344, 425-427**) kifayət qədərdir.

“Kınıq //Kınık” və ya “Kanıq//Kanık” sözlərinin kökündə “qın” – “gün” sözünün durduğunu görürük. “Kanıklar” sözünün ləhcəvi fonetik dəyişmələrə uğrayıb “Yanıxlər” və yaxud “Kanık” sözünün “Qanıx” şəklinə düşməsi təbii haldır. Çünkü “k//y”, “k//x”, “q//ğ” əvəzlənməsi dilimizə xas olan fonetik hadisədir. Məsələn: Kanıq-yanıq-yanıq, kanık-qanıx-yanıx. Hallanma zamanı isə bu proses daha da aydın görünür.

Mənə belə gəlir ki, Qanıx hidroniminin də sözaçımı bu əsasda olmalıdır.

5. Tatarşağı

“Tatarşağı” sözünün etnonim olması mübahisəsizdir. Qafqaz, Kazan, Sibir tatarları istilahı bir zamanlar bu ərazilərdə yaşayan bütün türk etnoslarına şamil edilmişdir.

6. Gavan

“Gavan” sözü “maq” və ya ”muğ” tayfası ilə bağlı olduğu üçün etnotoponimdir. Qeyd edilməlidir ki, “maqların” və ya “muğların” dini ... Midiyada və Midiya ərazisində yaşayan qədim türklərin dövlət dini səviyyəsinə yüksəlmiş, sonralar Əhəmənilərin və Sasanilərin dövlət dini” (Bax. Ağayar Şükürov. Mifologiya.3-cü kitab. Bakı, “Elm”, 1995, səh. 97) olmuşdur. Xersfeldin fikrincə, Midiyada və Persiyada bütün kahinlər “maq” (Bax. A.O.Makovelski. Avesta. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. Bakı-1960, səh.91) adlandırlırdı. Kahinlər dərəcəsinə görə fərqlənirdilər. “Gav”lar və “qarapan”lar baş kahin (Bax. İ.Aliyev. İstoriya Midii. Bakı, Izdatelstvo Akademii Nauk Azerbaydjaskoy SSR. 1960. Yuxarıdan aşağıya III abzas. Səh. 22) məqamında idilər. A.O. Makovelski isə baş kahin mənasında “karpan” terminindən (A.O.Makovelski. Avesta. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyat. Bakı-1960, Aşağıdan yuxarıya II abzas, səh.91) istifadə edir.

“Gavan” – “Gavlar”, yəni, “kahinlər məhəlləsi” deməkdir.

7. Maflar

“Maflar”ın sözaçımı “maq” və ya ”muğ” tayfasından gəlir, “maqlar” deməkdir. Onlar “Avesta” təlimini yayan tayfalardır. “Maq” və ya ”muğ” sözləri cəmlik bildirən “-lar”, “-lər”, “-al”, “-an” və s. şəkilçilər ilə işlənir və çox geniş ərazidə yayılmışdır: Məsələn, Maf-lar, Muğ-an, Muğ-la, Mux-as, Qax-muğ-al, Qox-muq, Sa-mux, Qu-mux və s.

“Muğlar atəşgahlarda atəş ətrafında oxuyub, ritual rəqsi edərkən bəzən şurə gəlib, öz qaftanlarını yandırırdılar” (Bax. Nizami Gəncəvi. Yeddi gözəl, filoloji tərcümə, izahlar və qeydlər Rüstəm Əliyevindir. Bakı, “Elm” – 1983, səh.120.; 310) şəklində verilən məlumat bu gün beynəlxalq termin kimi işlənən “maqiya” və “maqizm” sözlərinin maq təlimindən irəli göldiyini göstərir.

Bir sıra tədqiqatçılar, o cümlədən, amerikan alimi Olmsted (Bax. Olmstead A.T.E.Darius and his of the Behistun İnskription AJSL. T. 55. 1938. Yenə onun. Histori of the Persian Empire. Chicago, 1948), ingilis tədqiqatçısı Rawlinson qardaşları (Bax. Rawlinson H. Memoir of the site of the Atropatenian Ecbatana Jurnal of the Geographical Society, X, 1841. Yenə bax. Rawlinson G. The Five Great Monarchies of the Ancient Eastern World. I-IV, London, 1862-1865) maqları Turan tayfaları hesab etmişlər. Yəqin ki, bu həqiqəti onlara Azərbaycan toponimləri diqtə etmişdir.

P.S. Çox təəssüflər olsun ki, elə öz ölkəmizdə sərgilənən rəsmi vəbsaytda “Maflar” məhəlləsinin etimoloji açılışını “maaflar” – bütün vergilərdən azad olan, lakin buna görə müharibə vaxtı dövlət sərhədlərini, dinc vaxtlar isə asayışı qoruyan təbəqənin adı ilə bağlamaq (“Aərbaycan viki mediaçıları” istifadəçi qrupunun rəsmi vəbsaytı: www.wikimedia.az) tariximizin təhrifdən başqa bir şey deyildir. Ona görə ki, “maaflar” xilafətdən sonra xüsusi kəndli təbəqəsinə (vergi immuniteti hüququna sahib olan sosial təbəqə nümayəndələri – V.As.) şamil edilən termindir. Xanlıqlar dövründə isə məhz bu kəndli təbəqəsi xanın hərbi dəstələrində xidmət etməli, sərhədləri (Bax. ASE, VI cild, Bakı, ASE Baş Redaksiyası, 1982, səh.281) qorunmalı idi. Kiş kəndinin Maflar məhəlləsi isə xilafətdən və xanlıqlar dövründən çox-çox əvvəl var idi. Baxın, Tur Heyerdalın VII kitabında Kiş məbəd – kilsəsindən bəhs edilərkən “mehrabin” altındakı quyudan götürülmüş ağac kömürünün radiokarbon analizi

4500 ±40B.P. (Beta-157479) və 13C-nin 12C-yə nisbəti 23.7‰ olmuşdur. Dərəcələrə bölünmüş 2s (sigma) nəticə bu tarixi vaxtın eramızdan əvvəl 3360-3030-cu illər olması ehtimalının 95% olduğunu göstərir” cümlələri də (Bax. Tur Heyerdal. VII kitab. Sərhədləri aşaraq, Dənizləri aşaraq: Azərbaycanla əlaqələr. Bu kitab elmi ekspedisiyalar və tədqiqatlara həsr edilmiş nəşrlər silsiləsinə aiddir. VII kitab-Qərb universiteti və “Azərbaycan İnternəşnl” jurnalının dəstəyi ilə çap edilmişdir. MEGA PRİNT, İSTANBUL, 2011. Səh.157. Aşağıdan yuxarıya 1-6-cı sətirlər) “Maflar” məhəlləsinin xilafətdən ən azı 3.000 il əvvəlki mövcudluğunu sübut edir. Maflar bir çox tədqiqatçıların (Bax. Olmstead A.T.E. Dariusand his of the Behistun İnskription AJSL. T. 55. 1938. Yenə onun. Histori of the Persian Empire. Chicago, 1948; Əlavə olaraq bax. Rawlinson H. Memoir of the site of the Atropatenian Ecbatana Jurnal of the Geographical Society, X, 1841. Yenə bax. Rawlinson G. The Five Great Monarchie of the Ancient Eastern World. I-IV, London, 1862-1865) etiraf etdiyi kimi türk mənşəli “maq//muğ” tayfalarının adını indi də yaşıdan etnotoponimdir. Sadəcə olaraq, bu söz “q//ğ//h//f” əvəzlənməsi ilə ləhcəvi şəkildə tələffüz edilir.

VIII FRAQMENİ

KİŞ KƏNDİNİN İLKİN TARİXİ İNANCLARI

Haşıyə. Kiş kəndi dünya bina olan gündən məskun ərazi olduğuna görə burada ən ilkin inanclardan tutmuş bu gündü islamçılığı qədər yaşanmış inanclar bu və ya başqa bir şəkildə özünü qoruyub saxlamaqdadır. Səmaya, səma cisimlərinə, təbiətə münasibətlərimizdə, həyat və düşüncə tərzimizdə yaşanan inanclar həm də dilimizdə işlənən bir çox ifadələrdə qalmaqdadır. “Tanrıya bax”, “Ana haqqı – Tanrı haqqı”, “Qonşu haqqı – Tanrı haqqı”, “Səni yaradən, görüm, yerə düşsün”, “Allahın olsun”, “Allahsızlıq eləmə”, “Sənin işin Allaha qalıb”, “Dalını dağa söykəyibsən, heç kim sənə bata bilməz” tipli ifadələr inanclarımızla bağlıdır.

Səma cisimlərinə olan inanclar isə inancların ilki sayılır:

1. Günəşə inam

Günəş tutulmaları zamanı yaşanan həyəcanlar bir zamanlar avamlıq hesab edilirdi. Avam camaatın qazan çalmağı, səmaya ox atmağı və s. lağə qoyulurdu. Amma bu avamlığın bünövrəsində elm dururdu. Əgər Günəş bir neçə gün Yer kürəsini işqolandırmazsa, yaranan donuşluq canlı həyata son qoya bilərdi. Bunu əcdadlarımız sövq-təbii olaraq başa düşürdü. “Qodu-qodu” oyunu da Günəşə sityaşın bir forması olaraq gəlib bizim günlərimizə çatmışdır. Doduşağı, Dodu, Küngüt (Gün gut – Gutlu Günəş – V.As.) kimi toponimlər də əcdad türkün Günəş sevdasına əyani misalfır.

2. Aya və ulduzlara inam

Ay tutulanda yaşanan həyəcanlanmalar, Ay doğanda salavat çevirmək, Ayın rəmz kimi bayraqda görünməsi, bəxt və tale ulduzları haqqında miflər də ikinin ianclarımızdan gəlmə əlamətlərdir. Ulduz falına inam da bununla əlaqədardır. Türk mifologiyasında Günəş qız, Ay isə oğlan timsalındadır. Mənə belə gəlir ki, ilahi sevgi həm də Qünəş və Ay münasibətindən – daimi izləmə və daimi sədaqətli olma prinsipindən qidalanmışdır.

3. Dağa və daşa inam

Bütövlükdə Qobustanın, Qobustandakı “Qavaldaş”ın, “Beşikdaş”ın, “Ana zağa”nın, Kiş dağlarındakı “Pirqaya”nın müqəddəs sayılması dağa və daşa inamdan irəli gəlmışdır. Dağla və daşla bağlı ifadələr də son dərəcə maraqlıdır. “Bu, sən qaldıran daş deyil”, Mənim daşım ağırdır”, yəni, “Mən açıq düşərgə və mağara həyatından gəlirəm, köküm dərindədir-yerliyəm, gəlmə deyiləm” kimi ifadələr bu gün məcazi çalarlar kəsb etsə də, ilkin semantikasını saxlamaqdadır.

4. Haldası


Ortası ysti, kənarları çıxıntılıdır. Bu daşdanancaq doğuş zamanı istifadə edilir. Bu daş qadını ölümün pəncəsindən almaq, onun ruhunu oğurlamaq istəyən cinləri qovmaq gücünə malikdir.

5. Haldabani

O, Haldaşının bir ayrı formasıdır. Eynən dabana oxşayır. Görünür ki, doğuş zamanı qadının ruhunu oğurlamaq üçün onun üstünə gələn cinlərinin gəlişinin qarşısını almaq üçün itifadə edilmişdir.



Haldabani



Haldaşı

Bütün bunlar ibtidai formada olsalar da, dağın və daşın müalicəvi xüsusiyyətlərinə inamdan yaranmışdır. Əlbəttə ki, ən qədim etiqadlardakı ilkin həqiqətlər bu gün qədər qalmadadır.

6. Ürəkdaşı

Bu daş formasına görə ürəyə oxşayır. Yasti, ləpik daşdır, ortasında oyuğu vardır. Ağır xəstəliklər zamanı sinəyə qoyulur. İnanca görə, ürəkgetməsinin qarşısını alır. Bəzən də xəstəyə içində Ürəkdaşı salınan su içirlər.



Ürəkdaşı



Ürəkdaşı



7. Sancı muncuğu

Bundan daşa inamın bir növü kimi istifadə edirlər. Bu muncuğun sancının karşısını almaq gücündə olduğuna inanır və onu uşaqların boynundan asırlar.



Sancı muncuğu



8. Gözmuncuğu

Bu muncuq, adətən, uşaqları yaman gözdən qorumaq üçün onların palтарlarının ciyin hissəsinə bənd edilir. Evləri "yaman göz" dən qorumaq üçün gözəgəlimli yerlərdən gözmuncuğu asmaq hələ də dəbdədir. Yaxşı və yaman göz haqqında təsəvvür "Avesta"da da öz əksini tapır. Orada yaman göz xəstəliklərin və bədbəxt hadisələrin səbəkarı kimi (Bax. A.O.Makovelski. Avesta. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. Bakı, Bakı, 1960. Səh. 127) təsvir edilir.

9. Başına duz çevirmək

Yamangözdən qorunma vasitəsi kimi işlədir.

10. Balış altına kəsərli əşya qoymaqla

Qorxduğu üçün xəstələnən, qızdırmanın təsiri ilə sayıllayan adamların balışının altına kəsərli əşyalar (bığçaq, xəncər və s.) qoyurlar ki, cin-şeytan onların ruhunu oğurlamasın. Əlbəttə ki, bu, ilkin dəmir dövrü ilə əlaqəlidir.

11. Ayaq altına kəsərli əşya qoymaqla

Evə gətirilən gəlinin (Bunu sonralardan boşqab və s. ilə əvəz etdi-lər), evə alınan ev heyvanının ayağı altına kəsərli əşya qoyardılar.

12. Cəftə suyu içirmək

Bu da qorxmuş adamın qorxusunu canından çıxarmaq üçün edilən ritualdır..

13. Tütyə (Tutiya) çəkmək

Bu daha qədim bir adətdir. Suya, ağaca inamla bağlıdır. Demək olar ki, özündən sonrakı bütün dirlərdə davam etməkdədir. İlkin

atəşpərəstlik dövründə isə meyidi əti üstündə torpağa basdırmaq torpağı, suya atmaq isə suyu çırkləndimək (Bax. A.O.Makovelskiy. **Avesta. Azərbaycan SSR Elmlər Akamiyası Nəşriyyatı. Bakı-1960, səh.130**) hesab edildirdi.

Bunların üzərinə “toy”, “ailə”, “nigah”, “yas” və dəfn adətlərində hələ yaşamaqdə olan mifik təsəvvürləri əks edən ritualları, “falar”ı və s. gəlməli olsaq, onda bəşər tarixinə açılan nəhəng bir pəncərə yaratmış olarıq.

IX FRAQMENİ

KİŞ KƏNDİNİN MÜQƏDDƏS YERLƏRİ

1. Büyük qəbiristanlıq

Yer kürəsində ilk ocaq yeri Azərbaycanda – Azix mağarasının Şell dövrü təbəqəsindən (Bax. Rəşid Goyüşov. Azərbaycan arxeologiyası. Bakı, “Işıq”, 1986, səh.16) aşkar edilmiş və ən qədim insan qəbri isə yenə də Azərbaycanda – Qobustanda, Firuz düşərgəsinin Ana zağa mağarasında (Bax. Rəşid Goyüşov. Azərbaycan arxeologiyası. Bakı, “Işıq”, 1986, səh.24) tapılmışdır.

Yurdumuzun qədim insan məskənlərindən biri də bizim doğma Kiş kəndimizdir. Bunun inkaredilməz sübutu vaxtaşırı ziyarətinə tələsdiyimiz qəbristanlıq və oradakı əcdad qəbirləridir.

Torpağının hər qarışı insan külü, insan kəmiyi ilə qarışdırılan, nəinki hər bir məhəlləsində, hətta, kənar yerlərində də buta, torpaq, katakomba, kurqan, qutu, daş-qutu, küp, kül-küp və sair tipli qəbirlərə rast gəlinən Kiş kəndinin hal-hazırda iki qəbristanlığı vardır: Salayağı məhəlləsi ilə Bədələr məhəlləsi arasında yerləşən böyük qəbristanlıq və Cour məhəlləsinin şimalında bir neçə il bundan əvvəl salınmış kiçik qəbristanlıq.

Salayağı məhəlləsi ilə Bədələr məhəlləsi arasında yerləşən qəbristanlıq hal-hazırda Kiş kəndinin ən böyük qəbristanlığıdır. Bu qəbristanlığı və bu qəbirləri alaqqotularından və kol-kosdan qoruyan Mahir Hüseynalı oğlu Qurbanovun özü hörmətə, xidmətləri isə təqdirə layiqdir.

Bu qəbristanınlığın bir tərəfində yarıçökmüş başdaşları yazılı və şəkilsiz, bir tərəfində isə dik dayanan başdaşları yazılı və şəkil-

lidir. Qurcanaçaydan Salay uşağı məhəlləsinə uzanan, az qala, qəbəristanlığı iki bölən arx boyunca qədimliklə müasirliyin bir-birinə dikilən baxışları kəsişir. Gözünüzün önünə gətirin ki, üz-üzə dayanan qəbirlər dinməzcə-söyləməzcə baxışır və bu lal baxışları ilə əcdad qəbirlərini ziyarətə gələnlərə yaşam fəlsəfəsinin sırlarını açırlar. Böyük qəbristanlığın aşağı hissəsindəki qəbirlərdən birində görkəmli türkoloq və dövlət xadimi Aydin Məmmədov, yuxarı hissəsindəki qəbirlərdən birində isə Azərbaycan Respublikası Əməkdar artisti Mərdan Feyzullayev uyuyur.



Aydin Məmmədov (1944-1991) Mərdan Feyzullayev (1959-2017)
Görkəmli türkoloq
və dövlət xadimi Azərbaycan Respublikasının
Əməkdar artisti

Bəli, torpağı müqəddəs edən başının üstündə vətən daşı olanlardır. Bu mənada əedadlarımızın və dünyasını dəyişmiş müasirlərimizin uyuduqları qəbristanlıqlar qara qutuları ilə birlikdə basdırılanların və göyərəcəkləri günü gözləyənlərin məkanıdır. Elə buna



görə ayaq üstə gəzənlərə də “Allah səni göyərtsin” deyirik, torpaq altında yatanlara isə rəhmət oxuyuruq.

Əhsən, qumdan sap əyirib,
daşdan paltar geyən kişi!
Sənə rəhmət!
Başı əlhəd daşına da dəyən kişi!
Sənə rəhmət!
Öz başını öz daşına döyən kişi!
Sənə rəhmət!
Halını da hal daşına deyən kişi!
Sənə rəhmət!
Olur gündə daşın sənin üzüyünün
qaşı olub.
Ölür gündə sinənin də, başının da
daşı olub.
Min illərdir uyuyursan
başın üstə vətən daşı.
Oyan, göyər torpağımın
daş kimlikli vətəndaşı!

Aşağıdakı şəkildə Qurcana çayı üzərində böyük qəbristanlığa rahatca gedib-gəlmək üçün təmənnasız körpü saldırın, körpübən sonra qəbristanlığa girəcəkdə dəfn ləvazimatları üçün saxlanc yeri inşa etdirən, onun yanında şəhidlər adına bulaq çəkdirən, şəhidlərə həm kəndin, həm də əbədi sükut yerinin girəcəyində xatirə lövhəsi qoydurulan Yamən Əlövsət oğlu Məmmədovun təmənnasız xidmətləri onun böyük hərfərlə yazılın VƏTƏNDAS və ZİYALI olduğundan xəbər verir.



Məmmədov Yamən Ələvsət oğlu saldırdığı körpü və inşa etdirdiyi nəşnələr qarşısında Kiş kəndi şəhidlərinin məzarı önündə

2. Həşpirim Baba

Həşpirim Baba pirinin yerləşdiyi əraziyə ləhcə ilə “**Pirrix qabağı**” da deyirlər. “Həşpirim Baba” Kiş kəndinin qərbində, Qurcanaçayın sol sahilində, Salayşağı məhəlləsi ilə Bədələr məhəlləsi arasında yerləşən kənd qəbristanlığının cənub ucqarında yerləşir. Elə burada Qurcanaçay güñçixan tərəfindən Gavan və Maflar məhəllələrinə, günbatan tərəfindən isə Salayşağı məhəlləsinə tarix piçildiyir.

“Həşpirim” sözü ərəb mənşəli “ərş” (“göy”) və fars mənşəli “pir” sözlərindən ibarətdir, “Sema piri // Göy piri” mənasındadır. Kiş ləhcəsində indiyədək “səma”, “göy” mənasında işlənməkdə olan “həşpirək // həşpirey” sözünün ən işlek sözlərdən biri olması da bunu sübut edir. “Həşpireyə qalxsan da, olmaz”, “Daşı elə atdı ki, lap həşpireyə qaldırdı” və s. və i.a.

“Həşpirim Baba” pirinin qarşısından keçən hər hansı bir yerli, yaxud bu pirin kəramətindən xəbəri olan hər hansı bir gəlmə adam ürəyində tutduğu niyyət Tanrı tərəfindən qəbul edilsin deyə oraya nəzir qoyub keçir. Orada qurban kəsib yoldan ötənlərə qurban payı vermək ənənəsi indi də qalmaqdadır.

3. Cumay ocağı

Bu müqəddəs yer Kiş kəndinin Tatarşağı məhəlləsində yerləşir. Bu müqəddəs yerin üstündə bitən və yaşı bilinməyən zoğal ağacının dibində hər gün çıraq yandırılır və ziyarətə gələnlər onun budaqlarına çürpək və ya tiftik bağlayırlar. Müqəddəs yerlərin ocaq adlandırılmasında ilkin atəşpərəstlik dövründən irəli gəlir. Yel xəstəliyi olanlar, sənuzlar, uşaqları gəzməyənlər oraya ziyarətə gəlirlər, üstündə qurban kəsirlər. Onu ancaq və ancaq cümə günü ziyarətə gəlirlər.

P.S. Şəki şəhərinin Qışlaq deyişənin hissəsinin aşağısında daha bir ocaq da vardır. Onun adı “Çərşənbə ocağı”dır. Onu çərşənbə günləri ziyarət edirlər. Belə bir nəticəyə gəlmək olar ki, haralardasa həftənin digər günlərinin adını daşıyan müqəddəs yerlər – ocaqlar vardır. Təəssüflər olsun ki, onların yerini hələ də müəyyən etməmişik – V.As.

4. Məmməd Baba

Məmməd Baba ziyarəti Salayşağı məhəlləsi ilə Bədələr məhəlləsi arasında yerləşən kənd qəbristanlığının arxın üst tərəfində yerləşir. Onu ziyarətə gələnlər öz paltalarından bir tiftik götürüb, dərd-bəlalarını ona düyürmüşlər kimi oradakı ağaca çürpək bağlayırlar. Ürəyində niyyət tutub həmin ağaca irət (kələğayı), alafa və s. bağlayanlar da olur.

5. Pir Qaya

Bu müqəddəs qaya nəinki Kiş kəndindən, hətta, Qız(lar) – Gələrsən-Görərsən qalasından da 7-8 km. şimalda Kərim ağa Fatehin

və Hacı Seyid Əbdülhəmid əfəndinin məlum “tarix”lərində adı çəkilən (Bax. Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Bakı, Azərnəş, 1958, səh.14) Sığnaqla başlanğıcdan üzbəüzdür. Quraqlıq illərində Pir Qaya üzərində qurban kəsər və Tanrıya dua edərmişlər. Və həqiqən yağış da yağarmış.




PİR QAYA

Ayaqları Kiş çayının suları ilə yuyulan Pirqayanın Sığnaq tərəfdən görünüşü (Pirqaya ilə bağlı fotolar şəxsən ssenari müəllifi olduğum “Şəki: tarixin naxışları” qısa metrajlı sənədli filmdən götürülmüşdür)

6. Kiş məbəd – kilsəsi

Hal-hazırda beynəlxalq turizm obyekti kimi fəaliyyət göstərən bu tarixi tapınaq yeri – bu ziyarətgah Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbədin qüllə divarının iç üzü şimal tərəfdən metal pulları cəzb etmək qabiliyyətinə malikdir. Bunu nəməliklə, uzun müdət şam yandırıldığı üçün qüllə divarına parafin qatının çökməsi, qüllə daxilində hava cərəyanı ilə izah edirlər. Yerli əhalisi qüllə divarının

pulu cəzb etmə xüsusiyyətini belə mənalandırır: “Ürəyində hansısa bir niyyəti olan zəvvarın pulunu məbədin divarı cəzb edirsə, deməli, onun niyyəti baş tutacaqdır”. Kiş məbəd – kilsəsinin çöl üzünün şimal-qərbində, giriş qapısından bir qədər yuxarı tərəfdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava bir daş vardır. Yeriməyən, dil açmayan və ya digər şikəstliyi olan uşaqları bu daşın üstündə oturtmaqla, onları ruhi və cismani xəstəliklərdən sağaltmayı mümkün hesab edirlər.



Kiş məbəd-kilsəsi
bərpadan əvvəl




Məbəd ərazisindən tapılmış
və X əsrə aid edilmiş ərəb
grafikali bas daşı


Kiş məbəd – kilsəsinin bünövrəsi əcdadlarımızın əlleri ilə qoyulduğu üçün onu yerli camaat bir qayda olaraq həmişə ocaq, pir və ziyarət hesab etmişdir. 1980-ci illərin əvvəllərində Kiş məbəd – kilsəsinin cənub barışının alt üzündə Bəşirov Əhməd Adışirin oğlunun

təndirxanasında belə bir daşa rast gəldim. Bu daş ərəb əlifbası ilə yazılış başdaşı idi. Ev sahibi Bəşirov Əhməd Adışırın oğlu onu bünnövrə qazarkən yerdən tapdığını, təndirxanasının divarına bərkitdiyini deyirdi. Onun şəklini mərhum arxeoloq Rəşid Goyüşova təqdim etdim. Rəşid Goyüşov isə onu akademik Ziya Bünyadova təqdim etmişdi. Akademik Ziya Bünyadov isə onu oxumuş və X əsrə aid başdaşı olduğunu söyləmişdi.

Bu fakt kənd sakinlərinin hansısa bir tarixi dönəmdə atəşpərəst, zərdüşt, xrisyan, müsəlman olmalarından asılı olmayaraq, bir qayda olaraq onların məbəd ərazisində dəfn edilmələri məbədin yerli sakinlərin əcdadları tərəfindən inşa edildiyini sübut edir. Kənd ərazisində aparılan arxeoloji kəşfiyyat qazıntıları zamanı yuxarıda sadalanan bütün inanclara aid qəbir tipləri aşkar edilmişdir. Bunlar da dediklərimizə əyani sübutdur.



Kış məbəd-kilsəsi
bərpadan sonra



Kış məscidi

X FRAQMENİ

KİŞ KƏNDİNİN QALALARI

1. Kiş qalası

Bu qala haqqında Şəki mühitində ilk yazılı məlumat Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” əsərində (Bax, Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Bakı, Azərnəşr, 1958) verilmişdir. Sözügedən mənbənin ilk nəşri məşhur məxəzşunas Salman Mümtazın taplığı əlyazma əsasında 1930-cu ildə AETİ-nin “Tarix-ethnoqrafiya şöbəsi” tərəfindən həyata keçirilmişdir. Şəkinin və Kişin tarixindən bəhs edən digər mənbələr isə müstəqillik illərində görkəmli alim Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” (Bakı, Master-2005) toplusunda öz əksini tapmışdır. Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” ilə yanaşı Mustafa ağa Şuxinin “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti – Hekayəti əhvalatı-sabiğeyi-xəvanini-Nuxu”, Hacı seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri – Dər bəyani-əhvalat və silsileyi-xəvanini-sələfi-Şəki”, Mirabbas Mirbağırzadənin “Şəki qəzasında hökmranlıq tarixi haqqında müxtəsər məlumat”, Ələşrəf Kərimovun “Şəki keçmişdə və imdi” xronikaları Ədalət Tahirzadənin bu nəşrinə daxil edilmişdir.

Kərim ağa Fateh Səfəvi hökməarı Şah İsmayıllı Xətainin (1486-1524) oğlu Şah I Təhmasibin (1524-1576) Şirvana hücum etdiyini (1538), Şəki xanı Dərvish Məhəmməd xanın (?-1551) isə Şirvan əhlinə kömək məqsədi ilə şah qoşunlarına qarşı gecə basqınları yaptığıni yazar. Şəki xanı Dərvish Məhəmməd xanın 1539-cu ildə Şirvanşah II Xəlilullahın dul qadını-Şah Təhmasibin bacısı Pərixan xanımla

evlənməsi dostcasına münasibətlərin qorunmasına uzun müddət təsir edə bilmədi. 1547-ci ildə Pərixan xanımın vəfatından sonra Şah I Təhmasibin Şəkiyə münasibəti (Bax. Mahmud İsmayıll. Maya Bağırova. Şəki xanlığı. Bakı, Azərnəşr – 1997. Səh. 10.) soyuqluq və düşməncilik səviyyəsində özünü göstərməyə başladı. Bu ərəfədə Şəki xanı Dərviş Məhəmməd xanın Şah I Təhmasibin qardaşı Əlqas Mirzə ilə yaxınlaşması gərginliyi daha da artırdı. Əlqas Mirzənin qiyamını yatran kimi Şah I Təhmasib 1548-ci ildə Şəkiyə cəza dəstələri göndərdi. Şəki xanı Dərviş Məhəmməd xan Kiş qalasında müdafiə olunsa da, Şah I Təhmasibin cəza dəstələri ətraf yerləri yəğmalayıb geri qayıtdı.

1551-ci ildə isə bu gərginlik son həddə çatdı. Şah I Təhmasib Şəki xanlığının varlığına son vermək istədi. Şəkiyə böyük bir ordu ilə hücum etdi. Əraşə gəlib çatanda Kaxetiya valisi Levond (İndi də Kiş kəndində güclüyə qoşulub zəif tərəfə cumanlara Ləvənd, yəni əxlaqsız deyirlər – V.As.) gəlib ona qoşuldu. Şəki xanı Dərviş Məhəmməd xan isə Şah I Təhmasibin pişvazına çıxməq əvəzinə Kiş qalasında, Qızlar qalasında (Sonralar ona Nadir şahla bağlı bir əhvalata görə Gələrsən-Görərsən qalası dedilər) və Sığnaqda möhkəmləndi. Şəki xanı Dərviş Məhəmməd xan Qızlar qalasında, digər böyüklər isə Kiş qalasında və Sığnaqda qərar tutdular. Şah qoşunları Kiş qalasını 20 gün mühasirədə saxladı, qalabəyi Mahmud bəy qalanın açarını götürüb (Bax. Mahmud İsmayıll. Maya Bağırova. Şəki xanlığı. Bakı, Azərnəşr – 1997. Səh. 10.) bir neçə aqsaqqala şahın hüzuruna gəldi. Şah xalqı bağışladı, lakin qalanın sökülib xarab edilməsinə (Bax Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Bakı, Azərnəşr, 1958. Səh.14.) qərar verdi və Qızlar qalasını daha ciddi bir qüvvə ilə mühasirəyə aldı.

Kiş qalası Kiş kəndinin Salayaşağı məhəlləsində yerləşdiyindən bəzi evlərin həyətlərində bünövrə divarlarının qalıqlarına indi də rast gəlmək olur.

2. “Qız(lar) qalası” və ya “Gələrsən-Görərsən” qalası

“Gələrsən-Görərsən” qalası adı ona XVIII əsr hadisələri ilə bağlı verilmişdir. Kiş kəndinin sakinləri ona “alınmazlıq” və “məğlubedilməzlik” mənasında gah “Qız”, gah da “Qızlar” qalası deyirlər. Onun haqqında olan tarixlər də Kiş qalası ilə tarixlər sırasında Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi”, Mustafa ağa Şuxinin “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti – Hekayəti əhvalatı-sabişeyi-xəvanini-Nuxu”, Hacı seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri – Dər bəyani-əhvalat və silsileyi-xəvanini-sələfi – Şəki”, Mirabbas Mirbağırzadənin “Şəki qəzasında hökmranlıq tarixi haqqında müxtəsər məlumat”, Ələşrəf Kərimovun “Şəki keçmişdə və imdi” xronikalarında öz əksini tapmışdır.


Elə ki, 1551-ci ildə Kiş qalası Şah I Təhmasibin əmri ilə sökülib xarab edildi, onda gecələrin birində Qız(lar) qalasında müdafiə olunan Şəki xanı Dərviş Məhəmməd xan 400 adamla aradan çıxməq istədi, lakin şahın adamları bunu bildilər. Şəki xanı Dərviş Məhəmməd xanın başı “şamlu Çarandab Soltanın nökəri Kosa Pir-qulu tərəfindən kəsilib padşahın hüzuruna gətirildi”. Şah ferman verdi, Şəki xanlığını ləğv etdi, Hüseyncan adlı rəşid bir kimsəni Şəkiyə məlik (Bax Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Bakı, Azərnəşr, 1958. Səh.14) təyin etdi.

P.S. Siz bizim üzdəniraq tarixçilərin gününə baxın ki, Şəki xanlığının tarixini 1743-cü il Nadir Şah – Hacı Çələbi hadisələri ilə bağlayırlar. Öz tariximizi özümüz təhrif edəndən sonra kimlərisə günahlandırmaq manqurtluq deyilmi?

1743-cü il, sadəcə olaraq, Şəki xanlığının yenidən bərpası tarixi kimi qiymətləndirilməlidir.

Şəkinin məliklər tərəfindən idarə edilməsi 192 il davam etdi. 1743-cü ildə Hacı Çələbi Şəki xanlığının yenidən bərpasına səbəbkar oldu. Qalanın “Gələrsən-Görərsən” adı da bundan sonra dillərə düş-

dü. Sonrakı hadisələr odlu silahlarla həll edildiyi üçün “Gələrsən-Görərsən” qalası müdafiə statusunu itirdi və get-gedə xatirəyə çevrildi. Sapi özümüzdən olan baltalar Azərbaycan Sovet Sosialist Respublikasının var olduğu zamanlarda “Gələrsən-Görərsən” qalasının adını dərsliklərə salsalar da, onun qorunması və tədqiqində özgələşmə mövqeyindən çıxış etdilər. Çox təəssüflər olsun ki, Azərbaycan tarixinə ögey baxışlar indi də davam edir. Əgər belə olmasayıd, məhz bizim ölkəmizin sponsorluğu ilə foto-album şəklində “Məftun edən şəhər – Зачарованный город” (IRS publishing hous Dubai 2015.) adlı və dələsiq məlumatlarla dolu bir kitab (Bax. Vaqif Aslan. Zaman və ədəbiyyat dilemməsi qarşısında. (Məqalələr toplusu). Bakı, “Müərcim”, 2021. Səh.403-412) çox nəfis şəkildə çap edilməzdi.




1982-ci ildə “Qız(lar)” və ya “Gələrsən-görərsən” qalasının Qaratəpə üzərində yerləşməsini belə təsvir etmişdim. Şəxsi arxivimdən

3. Sığnaq

Kiş qalası, “Qız(lar) qalası ilə bağlı tarixi mənbələr 1551-ci il hadisələrində həm də Sığnağın adını çəkir. Kərim ağa Fatehinin “Şəki xanlarının müxtəsər tarixi” xronikasında “Sığnaq əhli padşahın gəl-məyin və Kiş qalasının xarab olmağın görüb dəstə-dəstə, fövc-fövc

padşahın həzuruna gəlib, icz izhar elədilər (Bax. Kərim ağa Fateh. Göst. əsəri, səh.14) cümləsinin tarixi əhəmiyyəti göz qabağındadır.

Sığnaq “Gələrsən-Görərsən” qalasının güñçikan tərəfindən, təxminən, 7-8 km. Şimalda – Pirqaya ilə üzbəüz olan bir ərazidə yerləşir. Orada minlərlə dairəvi daş evlərin xarabəliqləri vardır. Tarixi xronikalar 1551-ci il hadisələrindən sonrakı hadisələrdə Sığnağı xatırlamır. Əhalisinin haraya və necə getməsi isə tapmaca olaraq qalır.



Kiş kəndi Şəkini şimal-qərbdən tamamlayır

XI FRAQMƏNT

KİŞ KƏNDİNİN DEYİMLƏRİ

“Azərbaycanda milli mənşəyə aparan yolda qədimliyi, ululuğu ifadə edən etnik sertifikatın tərkibinə Azıx mağarası ilə, Quruçay dərəsi ilə yanaşı bir linqistik landşaftı da daxil etmək lazımdır. – Şəki şivəsini! Qövmi fərdiliklə sabitliyin və fasılısızlıyın qorunmasında şivənin landşaft səviyyəsində iştirakı turk (dünya) dil təcrlübəsində nadir fenomendir”

Yaşar Qarayev

(Bax. Prototip şəkilidir, yaxud nəfəsdə zülməmə, tələffüzdə rəqs – Şəki şivəsi.. Azərbaycan folkloru antologiyası, IV kitab – Şəki folkloru, I cild, Bakı, “Səda”, 2000, səh.3)

1. Söyündən işıq gəlir.

Təbii ki, ilk insan Günəşin qarşısında səcdə etmiş, nəticədə gün işığının təsiri ilə qəlbində və beynində kök atan ilk söz dilinin ucunda göyərmişdir. Türkün söyündən gələn işıq (Bax. Vaqif Aslan. Seçilmiş əsərləri, IV cild, Şəki folkloru. I məqalədən səh. 157) həmin o işıqdır.

2. Sən göydən düşmüsən, mən ağac koğuşundan çıxmışam ki!

Yəni, sən məndən artıq deyilsən ki?

İllkin Türk mifik düşüncə tərzindən irəli gələn deyimdir. Türkün soyköküne mifik baxışları “Dədə Qorqud” boyalarında (Bax. “Kitabi-Dədə Qorqud”. “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər”. Bakı, “Yazıçı” – 1988.) səh.42.; “Basat Dəpəgozi öldürdigi boyı bəyan edər, xanım hey”. Səh. 102) və “Oğuz Qağan” dastanında da (Bax.Füzuli Bayat.Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, “Sabah”-1993, səh. 111-113.; 125-127. Mətn. 51-69-cu və 70-88-ci sətirlər) öz əksini tapmışdır.

3. Məni Tufana salma!

Kiş camaatinin təsəvvürünə görə, “Nuh tufanı zamanı hər yeri su basmış, Nuhun gəmisi gəlib kəndin burnundakı dağa ilmişdir”. Guya orada gəminin bənd edildiyi qarmaqların izi indi də qalır. Təsəvvür baxımından belə nəticəyə gəlmək olar ki, buranın yerli əhalisi Nuh tufanından da əvvəl (Bax. Vaqif Aslan. Seçilmiş əsərləri, IV cild, Şəki folkloru. I məqalədən səh. 159-160) burada məskunlaşmışdır

4. Dinquruu işlətsən, anniyərsən ...

Yəni, başını işlətsən, başa düşərsən

5. Buna bi daqış vur!

Yəni, buna bir kəllə vur!

Adətən, qoçlara kəllə vurmağı öyrədənlər “daqış”, “daqış” deyə əllərini yüngülcü qoçun başına toxundurub geri çəkilirlər.

6. Ged otdamağuu dalıncañ

Yəni, sən hələ arxantrop səviyyəs indəsən, otla, alafa, cincarla, pencərlə qidalanırsan.

7. Bu maa laf ot yondurdu.

Yəni, məni primat yerinə qoydu.

8. Bu ki ağızığınən biridi.

Yəni, bu maymaqdır. Paleantrop kimi almı yasti, çənəsi qabağa çıxıqdır.

9. Gözü ayağının altını görmür.

Yəni, bu adam primatdır – arxantroplar, divlər və təpəgözlər kimidir.

10. Başaa daş düşsün

Yəni, başına meyeorit və ya asteroid düşsün anlamına gəlir. Bu ifadə belə bir hadisənin şahidi olanların yaddaşından süzülüb gəlir.

11. Əshi, bu – cana şeydir

Yəni, ölüyə taydır, canı ağızından çıxmış bədəndir. “Cana” sözü “ölü”, “murdar” mənasındadır. Pis adamlardan söz düşəndə belə deyirlər. “Avesta”ya görə meyidlər natəmiz, ruhun çıxdığı can murdar (**Bax. A.O.Маковельский. Авеста. Баку-1960, səh. 128-132**) hesab edilir, ona toxunmaq günah sayılırdı. Zərdüştilərin meyidlərini xüsusi yerlərdə, qüllələrdə saxlaması da bununla əlaqədar idi. Şəkililər özlərinə məxsus humor hissi ilə “cana” sözünün yanında “adam” sözünü işlətməyi məqbul sayırlar, əksər hallarda “cana şeydir” deyirlər. İnanclar dəyişsə də, yaddaş kodları ilə ötürülmə düşüncə tərzində silinməz izlər buraxmışdır.

P.S. Şəkidə və Kiş kəndində suyu az olan çaylara “**quru çay**”, “**ölü çay**” mənasında “**Quru – cana çay**” və ya “**Qurcana çay**” deyirlər. Kişin ortası ilə axan, isti vaxtlarda suyu quruyan çay “**Qurcana**” adlanır. “**Quru çay**”, “**Qurcana çay**” adlı çaylar Azərbaycanın digər rayonlarında da vardır.

12. Sənin Allahın yoxdur

Yəni, sən heç bütərəst də deyilsən. İndiki məqamda Allahın, haqqın və ədalətin nə olduğunu bilmirsən.

13. Allah ağızunna eşitsin!

Bu ifadə də bütərəstliklə bağlıdır.

14. Gözinqi yiyim – Gözuu yiyim; Üzünqi yiyim – Üzuu yiyim və s. və ilaxır...

Yəni, səni o qədər sevirəm ki, “pişik balasını istədiyindən yəyən kimi” yemək istəyirəm. Bu, əzizləmə və oxşama tərzində işlənən deyimdir, kökü arxantropluqdadır. Baş istisna olmaqla bütün bədən üzvlərinə aid edilir. Bəzi hallarda deyimlərdə türk ləhcələrinə xas olan “nq” samit qrupunun işlənməsi də xarakterikdir. Lakin müasir Azərbaycan dili “nq” samit qrupunun “q” samitinin düşməsi ilə müşayiət edilməkdədir.

P.S. Avestaşunaslar “Qayamaratın toxumundan törəyən ilk insan cütü – Maşyaq və Maşyanaq” haqqında danışarkən Maşyananın “bir qız və bir oğlan doğması”ndan, uşaqlarını çox istədiklərinə görə hərəsinin bir uşağı yeməsi”ndən, “Ahuraməzdanın onlara öz uşaqlarını yeməyi qadağan etməsi”ndən (**Bax. Ağayar Şükürov. Mifologiya. 3-cü kitab, Bakı, “Elm”, 1995, səh. 53-54**) bəhs edirlər.

15. Öz başuu yiyesən

Yəni, öz ölümünə özün səbəb olasan. Burada genetik kodlr ilə arxantroplardan paleantropa, paleantropdan neantropa ötürülen yaşam tərzindəki ilkinlik (kannibalizm) özünü göstərir. “Öz başuu yiyesən” dəki ilkinliyin davamı kimi cilalanan təfəfəkür qatına xas olan evolyusiya bu deyimdə aydınca görünür.

16. Gəlinnər yiğışif qaynananın başını yidilər. Bu, vallax, baş yicaxdı

Yəni, gəlinlər qaynananın ölümünə səbəb oldular. Bu, vallah, kiminsə ölümünə səbəb olacaq.

17. Ətuu ciy-ciyyiyərəm

Bu ifadə ən çox vaxt dava-dalaş zamanı işlədir. Bu, primatlıq-dan-axrantropluqdan gələn genetik yaddaş kodlarının məcazi mənada özünü biruzə verməsidir. Genetikadan gələn ilkinlik bu və ya başqa formada nəsildən-nəslə ötürülmədədir. Göründüyü kimi “ətin ciy-ciyyeyilməsi” odun keşfindən əvvəlki dövrün məhsulu olub, yaddaşımızda bu gün də yaşamaqdadır.

18. Günün göy eysiyə bükülsün. Günün göy eysiyə düyülsün

“Göy” rəng əski türklərdə matəm rəngi idi. “Günün yas içində keçsin” mənasındadır.

19 Qara bulud, göy çüyündə olasan

Yəni, qara bulud kimi qaralıb, göy şüyd kimi göyərib qalasan.

20. Əshi, məni mağara daşına göndəriflər

Yəni, çətin işə göndəriblər. Təbiidir ki, mağaranın ağızını qapamaq üçün qaya parçası kimi iri daşa ehtiyac var idi.

21.Tarı salan daş kimi düşmax

Yəni, yorulub yatmaq. Tanrı salan daşı – meteoriti yerindən tərpətmək mümkün olmadığı kimi bunu da yuxudan oyatmaq mümkün deyil.

22. Bu laf ulğuza geyitdi

Yəni, oğuz yuxusuna gedibdir. ”Oğuz bəkləri yedi gün uyirdı. Anınçın “küçicik ölüm” (Bax. “Kitabi-Dədə Qorqud, ”Salur Qazan tutsaq olub oğlu çıxardığı boyu bəyan edər”. Bakı, ”Yazıçı”, 1988, səh.116, 214) deyərlərdi. Dastan qəhrəmanı Koroğlunun üç gün, üç gecə yatması isə yatanda yeddi gün yatan Oğuz bəyi yuxusunun genetik yaddaş kodları ilə ötürülməsidir. “Oğuza” və ya “ulğuza getmək” ifadəsinin kökündə “div yuxusuna getmək”, “ulğuza getmək”, “Koroğlu yuxusuna getmək” semantikası durur.

23. Div yuxusuna geyitdi

Yəni, o dərin bir yuxuya getmişdir.

24. Gözümə acı çımir yiğilif

Yəni, gözümə “ağır yuxu” yiğilib, nə qədər eləsəm də, yuxu məni basır. Yuxunu gözümədən qova bilmirəm.

25. Bu ki Oğuz ölüsdür

Oğuz kişilərinin ucaboylu, ağırçəkili olmasına işarədir. Kiş kəndində yeri gələndə işlənən bu deyim Oğuz dastanlarında da bu və ya başqa formada ifadə edilmişdir. Dastan qəhrəmanı Qanturalı (Bax. ”Kitabi-Dədə Qorqud”, ”Qanlı Qoca oğlu Qanturalı boyunu bəyan edər, xanım, hey-hey! Bakı, ”Yazıçı”, 1988, səh.85; 183) atasına üz tutub demişkən: “... bir cici-mici türkman qızını alasan, naghandan tayanım, üzərinə düşəm, qarnı yırtıla”. Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı ökəc dərisindən küləh etsə, qulaqlarını örtmiyən, qolı-budi xıranca, uzun baldırları incə, ... at ağızlı Aruz qoca”nın (Bax. ”Kitabi-Dədə Qorqud, ”Salur Qazanın evi yağmalandığı boyu bəyan edər”. Bakı, ”Yazıçı”, 1988, səh.65-66; 148) təsvirində də oğuzların iriliyi özünü göstərir.

26. Allax təmiz eləsin

Yəni, səni Allah öldürsün. Müsəlman dünyagörüşündən gələn deyimdir. Ölülərin yuyulmasına işarədir.

27. Təmiz olasan

Yəni, oləsən, yuyulub basdırılan.

28. Ayvuu torpax örtsün

Yəni, oləsən.

29. Cəmdəyuu qurd-quş yisin

Zərdüştilik dövründə meyidləri xüsusi yerlərdə açıq havada saxlayardılar ki, onlar ö qurd-quş yesin. Qırxinci gün gəlib baxardılar. Əgər meyidlərdə yeyilməmiş yerlər qalıbsa, onları daha əlli iki gün ərzində həmən yerdə saxlayardılar. Artıq əlli ikinci gün əti yeyilmiş sümükləri yığışdırıb küpə qoyar və dəfn edərdilər.

30. Ətin tökülüb, simiyün ağara-ağara qalsın**Ətin tökülüb, dişin ağara-ağara qalsın**

Yəni, oləsən. Zərdüştilikdən gəlmə deyimdir.

P.S. Dişuu ağartma!

Yəni, yersiz yerə gülmə.

Bu rişxənd ifadə edən ifadənin kökündə zərdüştiliklə bağlı olan “özünü ölü yerinə qoyma” semantikası durur. Dünyasını dəyişən insanın üzündəki son təbəssüm əti töküləndən sonra da dişlərinin görünüşündə amorflaşdırıb qalır. Yaddaşa köçən bu görüntü deyim şəklində yaşamını davam etdirir.

31. Ətimi tökmə! Ətin tökülsün!

Yəni, ədəbli danış. Adətən, açıq-saçıq söhbət zamanı danışana ərkəkə irad bildiriləndə deyilir.

32. Gorun çatlaşın!

Atəşpərəstlikdən gəlmə deyimdir. Şübhəsiz ki, küp qəbir çatlaya bilər.

33. Qəbrin od tutub yansın

Atəşpərəstlikdən gəlmə deyimdir. Ölülərin yandırılması ilə bağlıdır.

34. Küliyyən küp olasan!

Yəni, yandırılan, külün güpə qoyula, dəfn ediləsən.

35. Dərin gedəsən

Yəni, dərin basdırılan, qat-qat kömüləsən. Elmi ədəbiyyatda bu tipli qəbirlər katakomba qatı kömmək. Hələ xristianlıq qədərki dövrde Azərbaycanda on bir qəbir tipinin – torpaq, çala, gil, sarakoq, kurqan, sümük-küp, kül-küp, ciy kərpic, qutu, daş – qəbirlərin olması da (Bax. R.B.Геошев. Христианство в Кавказской Албании. Баку-1984. стр.20-21) qarşılarının, alqışlarının və yalvarişlarının da semsntikasına təsir etmişdir.

36. Günüñ dalınnan doğsun!

Yəni oləsən. İslami dünyagörüşü əks edən deyimdir. Müsəlmanlar ölümü üzü qibləyə basdırılar, gün isə şərqdən doğur.

37. Şaxın qara bəzənsin

“Tabutun qara bəzənsin” mənasını ifadə edir.

38. Andıra qalsın! Andıra qalasan!

Bu ifadələr “Avesta”dan gəlmədir. “Andır” sözü “Avesta”dakı şər allahı Əhrimənin – Anqura Maynanın adı ilə bağlıdır. Söhbət burada nəyinsə, kiminsə Anqura və ya Andıra – şərin ümidiనə qalmasını vurgulamaqdan gedir.

39. Buna bax, əə, anqurdu çıxıf.

Yəni, ariqlayıb, xəstə olduğu üz-gözündən bilinir, şər qüvvələrin əlində qalıb.

40. İdimin itsin!

Yəni, sifətin, görünüşün itsin

41. Sinçin itsin!

Yəni, çörəyin itsin! “Sinçü” oğuzlarda “lavaşdan qalın, kömbədən nazik çörək” (Bax. Mahmud Kaşgari. Divanü lügat – it-türk”, I cild, Bakı, “Ozan”, 2006, səh.414) növüdür.

42. Şəklin itsin!

Yəni, görünüşün itsin!

Burada “şəkil” sözü fota-surət mənasında deyildir.

43. Gəlin gedəsən

Burada “Getmək” burada “ölmək” mənasındadır. Yəni, cavan oləsən. Adətən qızları belə qarşıyırlar.

44. Heç bacadan baxmiyəsən

Burada “baca” işiq gələn yer anlamındadır. Müsəlmançılıqda qızları bəy evinə üzü örtülü – başına qırmızı və ya ağ kələgayı salmaqla gəlin aparırdılar. Yəni, sənin elə günün olmasın. Qızları həm də belə qarşıyırlar.

45. Belin qırılsın! Boynun sınsın!

Qədim cəza üsulundan biri də boynun və belin qırılması idi.

46. Özünnən qılısına ras gəlməmisən.

Adətən, kobudluğa meyilli adamlar barəsində belə deyirlər, onu ömrünü başa vurmuş fiziki tiplə müqayisə edirlər. Yəni, özündən tərsinə rast gəlməmisən. Nəinki arxantrop və paleantrop tipli insanlar, həm də neantropların ilk nəsilləri özlərindən əvvəlki nəsillərlə uzun müddət yan-yanaşı yaşamışlar. Bu həm açıq düşərgə, həm də mağara həyatında belə olmuşdur. Yeni yaranan öz dövrünü başa vurmuş adət ənənələri inkar etdiyi kimi, yeni təfəkkür tərzini də köhnə təfəkkür tərzini inkar etmişdir. Buna görə də insanın öz qədim əcdadı ilə bağlı təsəvvürləri daha çox mənfi münasibətlərin ifadəsində özünü göstərir.

47. Küyüldən çıxıf. Dağdan düşütdi

Hərəkətini və danışığını bilməyən adamları ayıya və ya mağara adamlarına bənzədirilər.

48. Qal oğlu Qal ollu.

Yəni, getdi, gəlmədi. “Qal oğlu Qal” ifadəsi getdiyi yerdən qayıtmayan adamlar barəsində işlədirilir. Qeyd edək ki, “Qal oğlu qal” formatında etnosla bağlılıq da vardır. Məlumdur ki, Fransa qədimdə Qalliya adlanmışdır, sakınlərinə isə qallar demişlər. Qallar Türküstandan – Amu-Dərya çayı sahillərindən (**Memanto Larousse. Paris – 1900, librairie larusse, page 144**) köçüb gələnlərdir.

49. At ölli, it ölli, gəlmədi

“Qal oğlu Qal” ifadəsinə yaxım semantikaya malikdir.

50. Sonsuz qalasan!

“Son” qədim türk dilində “övlad” mənasındadır. Şəkidə övladı olmayanlara həm “sonsuz”, həm də “lələ” deyirlər.

51. Görüm, səni hələ qalasan!

Yəni, sonsuz, övladsız qalasan.

52. Ocağın itsin!

Yəni, nəslin kəsilsin. Budur, ocağın itməsi qorxusu hələ də canımızdan çıxmamışdır.

53. Oduuz itif, külənən oyniyisuuuz

Yəni, hər şeyi itirmisiniz. Ocaq itsə, od tapıb qalamaq olar. Od itəndə insanın əli heç nəyə çatmır.

54.”Qa” deyəndə “ət”, “qu” deyəndə “su” vermək

Kişdə və ümumiyyətlə, Şəkidə ”qaqa” sözü ”yeməli şey” mənasında işlədir. Adətən, xırda uşaqlara verilən noğul, konfet, bir cüt nar, qoz, findiq ”qaqa” adı ilə ümumiləşdirilir. Bundan əlavə ”qaqa” sözü ”itburnu qaqası” birləşməsində ”meyvə” mənasındadır.

Qu” sözü isə ”su” mənasında işlədilməkdədir. ”Qu quşu” əvəzinə ”su quşu” deyən şəkililər suyu, çimməyi çox sevən adamlara işarə edirlər: ”Bu laf su quşudur ki”.

P.S. Mənə elə gəlir ki, ”güzgü” və ”kuzə” sözlərinin tərkibində ”qu//ku//gü” tərkibləri ”su” anlayışı ilə bağlıdır. ”Qurtum-qurtum su içmək”, ev heyvanlarından inəyə və camiça su verəndə onları ”qurr ho, qurr ho” deyə çağırmaq, ”qur-qur quruldamaq”, ”qül-qül etmək” kimi təqlidi ifadələr də ”su” anlamına söykənir.

55. Adamı alma-qaqa, şış-qaqa eləmiyin

Adətən, bir adamı çox gözümçixdıya saldıqda belə deyirlər:

56. Allah səə soyündürsün!

Yəni, Allah sənə Həvva yetirsin. Bu, yaradılışla bağlı təsəvvür-lərdən irəli gələn deyimdir. Dini-ruhani mənbələr bunu belə təsvir

edir: ”Allah yaratdığı canlıların kişiyə – Adəmə layiq partnyor olmadığını görür və kişini dərin yuxuya verib, qabırğasından qadın – Həvva yaradır. Kişi yuxudan oyananda canı canından, qanı qanından olan qadını görür. Hətta, kişi və qadın ikisi birlikdə bir can olub, atadan və anadan (Bax. La.Bible. Ancien Testament. Genèse, Le Jardin d'Eden, 2, 18-25, page 2. ©Société biblique française, 1997; Bax. Bibliya. Podarok. Napeçatano v Finlyandii. Vetxiy Zavet. Bütie. Qlava 2, 18-25. str.1-2.) ayrıla bilirlər. Adəmə məxsus üstünlüyü ”Quran-i Kərim”də (Bax. ”Quran-i Kərim”. Baqara surəsi (2), ayə 21. Səh.3. Bakı, Azərnəşr, 1993. Azərbaycan türkcəsində açıqlama Nəriman Qasimoğlunun qələmилə) təsdiq edir. Zaman keçdikcə bu deyimdə əlavə semantik çalarlar yaransa da, ilkin semantika qorunub saxlanılmışdır. İndinin özündə də kimsə kiməsə insanı sevindirə biləcək bir xəbər verəndə ”Allah səni sevindirsin” deyirlər.

57. Bu haraa törəməsidi?

Yəni, kimdən və haradan olmuşdur. Bəzən qoca arvadlar: ”Həş bilmirəm, habı şax kimnən töriyif” – deyə zarafat da edirlər. Bu deyimdə qınaq və rişxənd çaları da vardır. Bu deyimin kökü gedib ana xaqanlığı dövrünə çıxır. Qohumluqda əsas əlamət kimi belindən gəlmək, kimdən törəmək və ya kimin torunu olmaq əsas əlamətlər sayılırsa da, ana xaqanlığı dövründə ”anاسının بالاسı”, ”ciysiin oğlu” kimi ifadələr qohumluq bildirmişdir.

Gözü dörd oldu”, ”Dördəlli görüdü”, ”Dörd ayağa götürüldü”, ”Dörd ayağa gəlib” ”İki baş, dörd ayaq olmaq”

58. Görüm, səə heş tühlənmiyəsən!

Yəni, boy-a-başa çatmayasan. Adətən, böyük-kiçik saymaya uşaqlara qarşı ünvanlanır.

59. Allah qoysa, bizim də tühlənən vaxtimız olar

Yəni, bizim də varlanan vaxtimız olar. “Tüklənmək” sözü həm də “varlanmaq” mənasında işlənir. “Tüklənmək” sözünün ilkin və müstəqim mənasına gəldikdə isə burada arxantrop və paleantrop insannın fiziki görünüşünə işaret özünü göstərməkdədir.

60. Məə basıf keştin

Yəni, məni kiməsə, nəyəsə qurban verdin. İndiki anlamda giley-güzar bildirir.

Atəşpərestlik dövründə insan qurbanı verilməsi ilə bağlıdır. Qaydalara görə qurban veriləcək adam əvvəlcədən müəyyən edilir, nəzarətdə saxlanır, yeməyi, geyimi, ünsiyyəti diqqət mərkəzində olur. Qurban vaxtı çatanda kahin gəlir, onun boynuna müqəddəs zəncir salır və məbədin həyətindəki meydana gətirir. Onda adamlar aralanır, kahinə və qurbanlığa yol verirlər. Meydanın ortasına çatanda bir adam sağdan, bir adam soldan çıxaraq, qəfildən, lakin güclü bir zərbə ilə əlindəki nizəni qurbanlığın böyrünə sancır. Onda kahin əlin-dəki zənciri buraxır ki, qurbanlıq adam sərbəst yixilsin. Bundan sonra baş kahin birinci olmaqla qurbanlığı basib keçir. Bu ritual rütəsinə uyğun olaraq digərləri tərəfindən davam etdirilir. “Avesta”dan bəhs edən müəlliflərin qeydlərinə görə “homa”, “xoma”, “hauma”, “soma” deyilən sarı-qırmızı bir bitki varmış, onun şirəsi məstedici imiş. Qurbanvermədə onun şirəsindən və ondan çəkilən ickidən (Bax. A.O.Makovelskiy. Avesta. Bakıu, İzdatelstvo Akademii nauk Azerbaydjanskoy SSR-1960, səh.75-76, 113.; Ağayar Şükürov. Mifologiya, III kitab. Bakı, “Elm”, 1995, səh.16.; Ziyadxan Nəbibəyli, “Əxlaqa aparan yol” Bakı, “ADİLOĞLU” nəşriyyatı, 2013, səh.48) istifadə edəmişlər.

61. Adam adamı taftalıyif keşməz

Atəşpərestlik dövründə insan qurbanı verilməsi ilə bağlıdır: nəyəsə, kiməsə tiraz bildirildikdə işlənir..

62. Üzüm ayaguu altına

Yəni, sənə qurban olum. İndiki anlamda üzrxahlıq, yalvarış bildirir. Atəşpərestlik dövründə insan qurbanı verilməsi ilə bağlıdır.

63. Qavağınna ölüm

Atəşpərestlik dövründə insan qurbanı verilməsi ilə bağlı deyimdir, yalvarış, çəkindirmə ifadə edir.

64. Bi hoordan, bi hovurdan və ya bi oordan gəlcaxlər

Yəni, bir azdan – “bir höyür” və ya “bir döl tutma” müddətində gələcəklər. Burada “Bi hoor”, “bi hovur”, “bir oor” sözü vaxt ölçüsü kimi işlənir, “bir höyür” sözünün ləhcəvi deyilişidir. Bu söz həm də “bir hovur” şəklindədəyilir.

65. Hovurunu və ya hoorunu almaq

Sakitləşdirmək mənasındadır.

66. Bir hovur gözlə

Yəni, bir qədər gözlə.

67. Adı ilə böyüsün

Yəni, adındakı gözəlliyi, mənəni qoruya-qoruya böyüsün.

68. Üstündə ad olan adamdan qaç

“Üstündə ad olmaq” ifadəsi rişxəndlə işlənir. Yəni, o, müstəqil deyil, kiməsə aiddir.

69. Bu saa dum-dum halvası döyük

Yəni, elə bilmə ki, bu dum-dum halvasıdır, onu sən də bacarasan.

70. Bu mənnən duruşub

Yəni, bu mənim üzümə qyıdır, üzümə durur.

71. Ocaq haqqı

Atəşpərəstlikdə müqəddəs yerlər "ocaq" adlanırı.

72. Pir haqqı

Zərdüştlükdə müqəddəs yerlər "pir" adlanırı.

73. Ziyarət haqqı

Müsəlmanlıqlıda müqəddəs yerlər "ziyarət" adlanırı.

74. Atam ocağı, babam ocağı

"Ocaq" sözü ya "ata", ya da "Baba" sözü ilə birgə işlədirilir.

75. Ana torpaq, ana yurd, ana vətən

Bu, göyü "ata", torpağı "ana" kimi qəbul edən türk düşüncə tərzinə söykənən ifadədir.

76. İnsançı süt əmənni

Məcazi mənada işlədilən deyimdir. Yəni, insan etibarsızdır. Əslində isə insan anasının can qazanında ruh atəsi ilə bişən südlə qidalanır.

77. O, susuzun birisidi

Yəni, o həyasızdır, silosundur, utanmadır, xasiyyətcə çirkindir.

P.S. Qazaxcada "sulu" sözü "həm də "gözəl" mənasında işlənir. Qazax dastanlarından birisi "Bayan sulu və kozi Korpeş" adlanır.

78. Üzünün suyu tökülsün

Yəni, üzünün gözəlliyi getsin.

79. Üzündə su yoxdur

Yəni, həyasızdır.

80. Nə susuz adamsan. Üzüsulu çıx, get

Yəni, nə həyasız adamsan. həyalı-abırı üzülüş.

81. Hələ buun canı suludu

Yəni, hələ bunun canında can vardır.

82. Üzün ayağuu altına düşsün

Yəni, pis günə qalasan.

83. Üzün düşsün

Yəni, biabır olasan.

84. Bu da sənə nasaq olsun

"Zərdüştilər yaşayış yerindən uzaqda ölü üçün daxma tikirdilər. Lakin ölümü buraya aparmazdan əvvəl ..."Nasaq" adlanan (Məmməd Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Səh. 52. Bakı, "Elm" – 1985) yerə qoyurdular".

85. Səni Allaha tapşıram

Bu deyimdə azacıq da olsa, bütürəstlik ünsürləri vardır. Bütün hallarda gözəl deyimdir.

86. Sənin işin Allaha qalib

Yəni, sənə sənin haqqında hökm verə bilmərəm. Bu deyim semantik dəyişkənlilikdən rişxənd və qınaq anlamında qəbul edilir. Əslində bu da gözəl deyimdir. Çünkü insan taleyinin ədalətli həlli Allaha məxsusdur.

87. Allax ləyağuu versin

Ədalətli deyimdir. Yəni, layiq olduğuna layiq olasan. Lakin bu deyim də ilkin semantikasından fərqli olaraq rişxənd və qınaq kimi qəbul edilir.

88. Bu səəcün dum-dum halvası döyüll

Yəni, bu sənin üçün başdansovdu görüləcək bir iş deyildir. Səhlənkarlıq eləmə.

P.S. Urukda tapılmış arxaik yazınlarda məbəd xadimlərindən doğulan və xidmətçi hüququnda olan uşaqların “dumu-dumu” adlandığı (Bax.V.I.Avdiev. İstoriya Drevnoqo Vostoka. Moskva-1970, səh.47) xatırlanır. Kiş kəndində indi də körpə uşaqları oxşayarkən “dumu-dumu, dumudu-dum” deyə yüngülçə atıb tuturlar – V.As.

89. Kiş batan kimi batmaq

Bu ifadə sel sularının törətdiyi fəlakətlərlə bağlı deyildir. Kəndin günçixan tərəfindən dağın uçması, nəticədə elə dağın özü hündürlükdə qayanın – Tovla və ya Laçın qayası adı ilə tanınan qayanın əmələ gəlməsi, kəndin böyük bir hissəsinin daş və torpaq altında qalması ilə əlaqədardır. Hadisənin çox qədim bir tarixdə baş verməsinə baxmayaraq. Hələ də o qayadan daş-qum uçanda kənd camaati qorxu hissi keçirir.

90. Qara məni basınca mən qaranı basım

Yəni, kimsə məni üstələyincə, mən onu üstələyim. Hələ qədim Midiyada hökmdarın qulluğunda xidmət göstərən professional döyüşçüyə “qara” deyirdilər. – ... в древней Мидии ... “кара” находящееся при царе – это профессиональные воины... (Bax. Dyakonov. İstoriya Midii. Moskva-Leninqrad, Izdatelstvo Akademii Nauk SSSR, 1956. Səh.334, yuxarıdan aşağıya 1-3-cü sətirlər, səh.429, yuxarıdan aşağıya II abzasın 1-3-cü sətirləri)

91. Toxumun üzülsün

Yəni, nəslin tükənsin. Çünkü qadın bətni ər bətninin toxumundan döl tutur. Ərkək, ər və ya kişi nəslinə qarşı edilən qarğışdır. İndi də işlənir

XII FRAQMEN

BİR NAĞILIN İZİ İLƏ

Gəlin bir nağıl süjetini izləyək. Bir qadın bir divdən hamilə qalır və nəticədə dünyaya div təbiətli qız gətirir. Üç aylıq körpə qız xəmiri ciy-ciyy yeyir. Anası qızı aparıb uzaq bir yerə qoyur. Ananın bundan sonra başqa bir kişidən bir oğlu olur. Oğlanın isə Dartan və Yırtan adında iki iti varmış. Bu oğlan tütək çalmağı da bacarırmış. Bacı ilə qardaşın əqli və fiziki fərqləri göz qabağındadır. Nəhayət, oğlan bacısını görmək fikrinə düşür. Lakin anasından xahiş edir ki, yanıqlı bir tütək səsi eşitsə, itlərinin zingildəyib dartındıqlarını görsə, o zaman onları açıb buraxsın. Bir baxın, insan artıq yanıqlı çalmağı – hissiyata təsir etməyi də bacarır. O, mənəvi keyfiyyətlərə malikdir. O, atına minib bacısını görməyə gedir. Deməli, bu insan təkcə iti deyil, həm də atı əhlilləşdiribmiş. İndi elm aləmi atın ilk dəfə türklər tərəfindən əhlilləşdirildiyini qəbul edir.

Qardaşının gəldiyini görüb bacı qabağa çıxır: – Bacın ölsün, ay qardaş – deyərək onu qucaqlayır, öpür, atını aparıb tövləyə bağlayır. Qayıdır qardaşından atının üç qıçlamı gəldiyini soruşur. Qardaşı məsələnin nə yerdə olduğunu başa düşür, “bəli” cavabını verir. Hadi-sələr bu qaydada davam edir. Axırda qardaş bir yol tapıb qaçırl. Elə ki, bacısının arxadan onu səsləyə-sələyə gəldiyini görür, bir quvanq (qovaq) ağacına çıxır, yanıqlı-yanıqlı tütək çalır. Anası itlərin dartındığını görür. Onları açıb buraxır. Nəhayətdə oğlanın itləri gəlib çıxır. Dartan dartır, Yırtan yırtır. Qardaş bacısının qanından bir damcını yarpağa bükür, cibinə qoyur. Qan da onu yeməyə başlayır, nəhayət o,

bacısının son damcı qanını da itlərə yalatdırır. Elə bu təsvirin özü genetik yaddaşdan gəlmədir.

“Dartan – Yırtan” nağılıni oxuculara təqdim edirəm.

Dartan – Yırtan

Biri var iydi, biri yox iydi. Allah var iydi. Allahın bəndəsi çox iydi. Bunlardan biri də bir ər-arvad iydi. Buların bir oğlu var iydi. Bir müddət sora huların bi qızı da oor. Bi günüsü arvat qızı əmizdirmək istiyənnə qız arvadın döşünü elə soorur ki, huun döşdərinən qan gəər. Arvat qızı beşiyə qoyuf əl-əyağıın sariyənnən sora duruf xamır yoğuur. Sora təndirə od salmağa geyir. Ho geyən kimi qız beşihydən açılıf yerə düşür, geyif xamırın hamısı un yiyir. Arvat qayidif gör ki, qız xamırı tərt-təmiz yiyitdi. Arvat barmağının dışdırır, başa düşür ki, bu qız divdi.

Arvat-kisi məsləətdəşillər ki, qızı meşədə azdırsınnar. Kişi uşağı aparıf meşədə qoyif gəər.

Bu işin üsdünnən neçə illər keçir. Bi günüsü oğlan dədəsigilə diyir ki, mən bacımı görəmək geycəm. Dədə-ciyisi birinci razi olmullar. Oğlan oları bitəri yola gətiir. Oğlaan bi balabani, bi də Dartan, Yırtan addı iki iti var iydi. Geyənnə anasına tapşırı:

– Öyər çətinliğə düşsəm balabani calcam. Hunna Dartannan Yırtan zincirdə dartıncaxlar. Hoları açıf buraxasan.

Oğlan atına minib yola düşür. Gethaget axır ki, bacısı yaşıyən yeri tapır. Bacısı buu görən kimi yuburuf üsdünə gəər:

– Bacın ölsün, ay qardaş, nə yaxşı gəllin.

Holar görüşüf – öpüşüllər. Bacısı oğlaan evə aparıf qavağına çaydan-çörəhdən qoyənnən sora diyir:

– Bacın ölsün, ay qardaş, sən yi-iç, rahaddan, mən geyim səən ataa sudan, arpa-samanan bi şey qoyüm gəlim.

Qız bir azdan qayidir. O diyir:

– Booy, bacın ölsün, ay qardaş, səən atın üş qışdı gəəlitdi?!

Oğlan başa düşür ki, div qız atın bi qıçrı yiyitdi. Qız bir azdan gənə də çölə çıxır. Qayidənnə diyir:

– Booy, bacın ölsün, ay qardaş, səən atın iki qışdı gəəlitdimiş?!

Oğlan gənə də başa düşür ki, qız atın əyağın birii də yidi. Qardaşının başıın bir az qatan kimi qız gənə çölə çıxır. Gəəndə qayidif gələnnə diyir:

– Booy, ay qardaş, səən atın bi qışdı gəəlitdimiş?!

Oğlan gənə də səsiin çıxarmır. Qız bi dəfə də çölə çıxıf qayidir:

– Booy, bacın ölsün, ay qardaş, səən atın heç əyaxları yox iymış. Oğlan heç nə dimir. Bilir ki, bu div atı yiyif qutalan kimi gəəf huun özüün yicaxdı. Huuna görə də qız çölə çıxan kimi duruf qaşmağı fikirrəşir. Biir ki, bu dəfə atın göödəsini gec qutalar. Helə də eliyir-qız çölə çıxan kimi duruf öydən çıxıf qaçıf. Bi də gör ki, budu bacısı-div dalınçan düşüdü, özü də çata-çatdadı. Tez uzun bi ağaca dırmaşif başdırıy balabanı çalmağa. Div çatıf başdırıy ağacı gəmirmaga.

Uzaxdan balavaan səsiin eşidən Dartannan Yırtan başdiyillər zincirdə dartınıf zingilləməga. Buların bu hərəktiin görən arvadın yadına oğluun tapşırığı düşür. İtdəri açıf buraxır. Burda da div ağacı yaarsına qədər gəmirmişdi. Oğlan gah əyilif aşağı baxır, gah da balabaniın çalıdı. Elə bu vaxtı itdər gəəf çatdilar. Oğlan holara didi:

– Dartan, dart! Yırtan, yırt!

İtdərin biri divi dartdı, o biri yırtdı. Huunu tamam parçalıyif yidilər, qanına kimi yaladılar. Oğlan ağaşdan düşdü. Gördü ki, bi yarpağın üstünə bacısının qanınnan bi damcı düşüdü. Ho yarpağı bükküf civinə qoyır. İtdəriin-də götürüf öylərinə yolanır. Yarı yolla gör ki, qıçınnan qan axır. Başa düşür ki, yarpaxdakı qan huun bədəniin yiyir. Civinnən yarpağı çıxarif ordakı qanı da itdərə yaladır. Sora arxeyinniynən öylərinə yolanır.

TARİXİ XRONİKALARDAN FRAQMENTLƏR

I

MOİSEY KALANKATUKLU. ALBANIYA TARİXİ

(Akad. Ziya Biinyadovun tərcüməsində. Bakı-Elm-1993.)

Birinci kitab altıncı fəsildən

... Səh.17. O (İsa peyğəmbər nəzərdə tutulur – V.As.) öz ... sevimli şagirdlərini (həvarilərini)

Səh.18. bütün dünyaya təbliğatçı kimi göndərir və ... Şərq xalqına müqəddəs havarı (kimi) Faddey (İsanın 12 əsas həvarilərindən biridir. Bax. Orada qeyd 9. Səh.208) təyin olunmuşdu. Faddey Artaz vilayətinə gəlir və burada erməni çarı Sanatrukun əlilə şəhid olur. Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdır öz dindəsi havarinin həsəd oyadan şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci batriki Ağamızın (Yəni, İsa peyğəmbərin. – Bax. Orada qeyd 12. Səh.208) qardaşı müqəddəs Yakovun (Yaqub) tövsiyəsiylə müqəddəs Ruh naminə Şərqə təyin edilir.

Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılib İranə gedir və oradan ermənilərin gözündən qaçaraq Məsküt elinə kecir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə(n) şagird toplayaraq, onlara xilaskarı (İsanı) andırmağa çalışırı.

Oradan o, üç nəfər şagirdi ilə Utı vilayətində olan Srxarna (Göyçay ilə Ağdaş arasında Surxay qalası nəzərdə tutulur. Bax. Orada. Səh.209, qeyd 15) gedir. Lakin şagirdlərin bəzi qohumları onları izləyib arxalarına düşürlər və şagirdlərin birini şəhid edirlər. Digər ikisi müqəddəs Yeliseyi atıb, qatillərlə çıxıb gedirlər.

Müqəddəs batrik Gisa (Z.Yampolskiyə görə Gisa deyildikdə Şəkidən şimal-qərbədə yerləşən Kiş kəndi nəzərdə tutulur. Bax. Orada. Səh.209, qeyd 16.) gəlir, burada kilsə tikir və qansız qurban verir.

Bu yer Şərqi bütün kilsələri və şəhərlərin(in) başlangıcıdır və biz Şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsidir.

Buradan Yelisey Zərqun dərəsini keçib cahil bütperəstlərin müqəddəs səcdəgahlarının olduğu yerə gedir və oradaca şəhid olur.

İkinci kitab altıncı fəsildən

Səh.82. ... Erməni katalikosu Abraham (o, 607-615-ci illərdə katalikos olub) ... öz risaləsində ... yazar: "Albanianın [katolikos] taxtı Erməniyyədəkindən qabaq təsis olunub".

Üçüncü kitab birinci fəsildən

Səh.175. ... Nerses adlanan Bakur Xalkedon diofizit təriqətinə mənsub idi. ... Şərq ölkəsinin məclisi kilsə qanunu əsasında ... Nersesi Albaniya müqəddəs kürsüsünə (katolikosluğa – V.As.) layiq görüdü.

Üçüncü kitab dördüncü fəsildən

“Əmirəlmöminin Əbdülməlikin erməni katalikosu İlyanın (o. 703-717-ci illərdə katalikos olmuşdur) məktubuna cavabı”ndan

Səh.177. ...Ermənilərin katalikosu İlya. Sənin səmimi məktubunu oxudum və sənin yanına öz sədaqətlə nökərimi böyük qoşunla birlikdə göndərirəm. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlar arasında sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmümüzü nökərimiz Bərdədə, sənin gözünün qabağında icra edəcəkdir. O, Nersesi və (690-704-cü illərdə Albaniya katalikosu olmuş Nerses üçüncü kitabın birinci fəslinin başlangıcında, səh.175-də “Bakur” və ya “Nerses adlanan Bakur” sözləri ilə yad edilir. Məncə, onun adı Nərçə Bəkir olmuş imiş – V.As.) bədəfkarlıqla onunla həmfikir olan qadını (Albaniya knyazı Varaz-Tridatın arvadı çariça Sparama nəzərdə tutulur – V.As.) zəncirləyib sarayına gətirəcək və onlar elə mühakimə ediləcklər ki, bütün qiyamçılarla nümunə olsun.

Üçüncü kitab beşinci fəsildən

Səh.177. ... kilsə qurultayında (Burada söhbət xəlifə Əbdülməliyin erməni katalikosu İlyaya ünvanlanmış məktubuna əsasən 704-cü ildə alban diofizit təriqətində qriqoryan təriqətinə uyğun dəyişikliklər edilsin deyə çağrılmış Bərdə kilsə məclisindən gedir – V.As.) məclisində katalikosluğa ... Simeon seçildi. ... O. ... Nersesin küfrə dolu əsərlərini (əslində alban kilsə ədəbiyyatını – V.As.) sandıqlara qoyub ... Bərdəkür yaxınlığında Tərtər çayına atdırıldı.

Üçüncü kitab altıncı fəsildən

“Erməni katalikosu İlyanın alban kilsə qurultayının (705-ci ildə çağrılan Bərdə kilsə məclisi nəzərdə tutulur – V.As.) iştirakçıları karşısındaki çıxışı”ndan

Səh.180. ... Albaniyanın katalikosu ... seçiləndə bizim ölkənin razılığı olmalıdır. ... Albaniya kürsüsü siz ermənilərin kürsüsündən daha uca və yaşıdır.

Nənə sah Hacı Çələbi sənət nəzərdələrin və mənşəti
əsaslıdır. Ən ənənəvi şəhər Hacı Çələbi və Hacı İbrahim əsaslı Səh və qəzəbə
gələndən Hacı Çələbi xəzidə Nəsimi vəzifələrinə gəlmiş. Çələbin
gələşməsi gələndən Hacı sah da Ləzəzən-qəzəbə dəfəmən dənəmənə
Gavən ilə mövzusun yeddi-nəzəl edildi.

II
KƏRİM AĞA FATEH.
“ŞƏKİ XANLARININ MÜXTƏSƏR TARİXİ”
(Bakı, Azərnəşr – 1958) kütübindən

Səh.13.

Noxuda bir keşiş varmış, amma nə tarixdə olmayı məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Nuxada böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşisin qızını oğluna istər ki, ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm.

Sonra Qara keşiş deyər ki, Kiş çayından bir arx mən də evimin yanına gətirərəm. Kişdəki keşiş deyər ki, suyu gətir, sonra qızımı oğluna verim. Qara keşış ağ sudan bir arx gətirər. Sonra qızını bunun oğluna verər.

Və Qara keşisin oğlunun adı Candardır. Candar bir neçə vaxtdan sonra müsəlman olub, adına Əlican deyibdirler.

Və Əlicanın oğlu Qutul xandır. Qutul xanı İran padşahının biri Şəkidə xan edibdir.

Qutul xanın oğlunun adı Şəki xandır. Və Şəki xanın oğlunun adı Həsən sultandır.

III
HACI SEYİD ƏBDÜLHƏMİD.
“ŞƏKİ XANLARI VƏ ONLARIN NƏSİLLƏRİ”
KİTABINDAN

Qeyd: Hacı Seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri” xronikası Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” kitabının daxilində verilmişdir – V.As.

Səh.25.

“... 848 sənəyi-islamiyyədən müqəddəmdə (Miladi 1444-dən əvvəldə – V.As.) Şəki vilayətində müstəqillən hakim və xan olmayıb... Haman tarixdə Candar Qara keşish oğlu müsəlman olub, adını Əlican qoyubdur”. İfadəsi işlənir və bu ifadə Mustafa ağa Şuxinin “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti – Hekayəti əhvalati-sabiğeyi-xəvanini-Nuxu” xronikasında təkrar edilir – V.As.)

Qeyd: Bu ifadə Mustafa ağa Şuxinin “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti – Hekayəti əhvalati-sabiğeyi-xəvanini-Nuxu” xronikasında da təkrar edilir – V.As.

Səh. 27.

... Nadir şah Hacı Çələbi xanın o hərəkətlərin və əməllərin eşidib, qoşun götürüb, Hacı çələbi xana tənbih əzmi lə Şəki vilayətinə gəlibdir. Hacı Çələbi xan da Noxunun adamlarını götürüb Gələsən-görəsənə gedibdir. Nadir şah da Gələsən-görəsən dağının damənində Gavan ilə mövsüm yerdə nüzül edibdir.

IV
VAQİF ASLAN. SEÇİLMİŞ ƏSƏRLƏRİ.
4 CİLDDƏ. 4-CÜ CİLD.
MƏQALƏLƏRİ
(Bakı, "Təhsil" NPM, 2010)

I
"Kiş kəndi" məqaləsindən

Səh.29.

... Vaxtı ilə (1970-ci ilin sonları nəzərdə tutulur – V.As.) tez-tez görüşdürüyüm, danışqlarını qələmə aldığım Bəşirov Adışirin Qurban oğlu adında yaşı yüzü keçmiş pirani bir şəxs var idi. Ucaböylü, enlikürək Adışirin babanın ağappaq saqqalı sinəsinə qədər uzanırdı. Əyninə geydiyi ağappaq kürküñ ətəkləri ayaqlarının üzünə qədər uzanır və onu çox zəhmlı göstərirdi. O, 1986-cı ildə vəfat etmişdir. Onun dilindən yazıya aldığım sözləri olduğu kimi təqdim edirəm: "Burada (Kiş məbəd-kilsəsi) nəzərdə tutulur – V.As.) maharənsələr (onlara mehrənsələr deyirdik) və keşislər olurdu. Maharənsələrin saçı və saqqalı daha uzun idi. Onlar elmcə və rütbəcə keşislərdən üstün idilər".

P.S. Elə bu məlumatın özü Maharasə Ay məbədlərinin 1836-ci il 11 mart tarixli Peterburq Müqəddəs Sinodunun qərarı ilə erməni qırqoryan kilsələrinə tabe edilməsini bir daha təsdiq edir. Hazırkı nazir olan erməni keşislərinin maharənsələrdən elmcə və rütbəcə aşağı olması isə onların tarixən gəlmə olmasına və gələndən sonra tutduqlarını buraxmayan korlara bənzərliyinə əyani misaldır.

Səh. 30.

Kiş məbədinin xristian kilsəsi kimi fəaliyyətə başlaması miladın 57-ci ilinə təsadüf etsə də, Qafqaz Albaniyasında xristianlıq çar Urnayr tərəfindən 313-cü ildə dövlət dini elan olunmuşdur. 57-ci il ilə 313-cü il arasındaki 256 illik dövr kahinlərlə keşislərin müştərek fəaliyyətini tələb edirdi.

Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsi ilə ermənilərin xristianlığı qəbul etməsinə şərait yarandı. Miladın 327-ci ilində ermənilər monofizitliyi qəbul etdilər. Albanların onlardan 270 il əvvəl xristianlığını qəbul etmərənini daim etiraf etmək məcburiyyətində qaldılar. Bu etiraf erməni katalikosu Abrahəmin (o, 607-615-ci illərdə katalikos olub) risaləsində Albaniyanın katalikos taxtı Erməniyyədəkindən qabaq təsis olunub, erməni katalikosu İlyanın (o, 703-717-ci illərdə katalikos olub) məktubunda "Albaniya kürsüsü siz ermənilərin kürsüsündən daha uca və yaşıldır" şəklində ifadə edilmişdir.

II**Şəki folkloru: I məqalədən**

Səh. 156. Animizm, totemizm, fetişizm, atəşpərəstlik, bütپərəstlik, zərdüştilik, xaçpərəstlik, müsəlmanlıq kimi tarixi inanclardan keçib gələn Azərbaycan xalqının təfəkkür tərzi və dünyagörüşü həm də Azərbaycan folklorunun Şəki mücrüsündə özünü göstərir...

Səh.163. ... Neantrop paleantropu, paleantrop arxantropu assimiliyasiya etmişdir. Bu proses həm də əqli-mənəvi-əxlaqi üstünlük şəraitində baş vermişdir. ... Assimiliyasiya prosesi bir günün və ya bir saatın içərisində baş verməmişdir, bəlkə də, min illər boyunca

davam etmişdir. Arxantropla paleantrop yan-yanaşı yaşamış, paleantropun nəzərində arxantrop kor-kobud, vəhşi həyat tərzinə malik ... varlıq olmuş və onun təsəvvüründə elə-beləcə də qalmışdır. Daha sonra paleantropla neantrop birgə ömür sürmüş və neantropun yaddaşında da paleantrop geriliyin, köhnəliyin simvolu kimi canlanmışdır. Əgər yaddaşın da ırsiliyini qəbul etsək, onda müasir insanın yaddaşı neantrop və arxantropun yaddaşı üzərində qurulmuşdur qənaətinə gəlmış olarıq. Təsəvvürümüz də, inaclarımız da, adət-ənənələrimiz də, təfəkkür tərzimiz və dünya görüşümüz də beləcə zaman-zaman cilalanmış və pardaxlanmışdır.

Səh. 164. “Şahzadə Mütalib”nağılında da belədir. Şahzadə Mütalibin pənah gətirdiyi qarının oğlanları divvirlər. Anası başa salanda ki, Şahzadə Mütalib onların doğma bacısı oğludur, onda divlər: – Tay biz öz doğma bacımız oğlunu yeməyəcəyik ki?! – deyə cavab verirlər.

“Kitabi-Dədə Qorqud”da Basat Təpəgözün süd qardaşı, nağılda Şahzadə Mütalib divlərin bacısı oğludur. Əlbəttə yeni insan tipi ilə qədim insan tipinin qohumluğu ana xətti ilə – kimin əmcəyindən süd əmməsi ilə müəyyən edilə bilərdi.

...Bzim nağıllarımızdan biri “Dartan və Yırtan” adlanır. Burada ananın iki sağından biri divdir. Bunun məntiqi mənası müasir insanla qədim insanın eyni bir ananın döşündən süd əmməsinə işarədir. Div Basatın süd qardaşı, Şahzadə Mütalibin dayısıdır, “Dartan və Yırtan” nağılında isə qəhrəmanın bacısı divdir. Arxantropdan paleantropa, paleantropdan neantropa gələn yol necə də aydınlaşır.

III

Şəki folkloru: II məqalədən

Səh.195. Nağıl sujetlərinə daha dərindən nüfuz etdikdə görürsən ki, divlə insan, insanla div arasında yaxınlıq vardır. İnsan divin tükünü yandırır. Div o saat hazır olur və insana kömək edir. Yəni, divlə insan birgə fəaliyyət göstərir. Amma div kannibaldır. İnsanın yaxınlıqda olduğunu hiss edəndə burnuna “adam-badam iyisi” gəlir.

Səh.196.

Genetik əlaqə baxımından ... müasir insanın şüur və idrakının rüseymləri ilkinlikdən gəlmədir...

Anam torpaq, tale – şıltaq, tale – kür,
Öz bəxtini sınaqlardan keçirdin.
Axşam Aydan, gündüz Gündən əmib nur
Yeddi arxa dönənimə içirdin

Anam torpaq, mən oğlunam, yaxşı bax!
Dayanmışam qabağında baş əyib.
Qucdum səni, sinəm yandı, sinəm, ax!
Öpdüm səni, dodağıma köz dəyib!

Vaqif Aslan (Aslanov Vaqif Cumay oğlu)

Təvəllüdü: 5 iyul 1950-ci il. Şəki, Kiş kəndi.

Təhsili: Ali. APXDİ-nin “Fransız və Azərbaycan dilləri” fakültəsi. (1968-1973)

Əmək fəaliyyəti: Kiş kənd 1 sayılı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri. (1967-1968)
Kiş kənd orta məktəbində müəllim. (1973-1994)
Şəki REM-də “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri. (1994-1997)
AMEA Folklor İnstitutu Şəki sektorunun rəhbəri 1997-ci ildən)
BDU-nun Şəki filialında baş müəllim (1997-2000)
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında baş müəllim (2000-ci ildən)
Azərbaycan Yaziçılar Birliyi Şəki bölməsinin sədri (1998-ci ildən ictimai əsaslarla)
Hal-hazırda ADPU Şəki filialında baş müəllimdir.
Ailəlidir. Bir oğlu və bir qızı vardır.

Kitabları:

- “Aydın” (Bakı , “Elm”, 1993.)
- “Səyahətnamə” “Bakı, “Elm”, 1994. (XVII əsr fransız səyyahı J.B.Şardənənin 1711-ci il Amsterdam nəşrindən tərcümə)
- “Ruhlarla söhbət” (Bakı, “Ozan”, 1997.)
- “Oğuz elinə salam” (Bakı, “Mütərcim”, 2000.)
- “Qanımdan rəng alan gül” (Bakı , “Ağrıdağ”, 2003.)
- “Kiş kəndi və onun məbədi” (G.Məmmədova ilə birlikdə. Bakı, “Çaşıoğlu”, 2003. Azərbaycan və ingilis dillərində.)
- “Seçilmiş əsərləri” 4 cilddə, I cild. (Bakı , “Uni Print”, 2009.)
- “Seçilmiş əsərləri” 4 cilddə, II cild. (Bakı, “Təhsil” NPM, 2009.)

- “Seçilmiş əsərləri” 4 cilddə , III cild. (Bakı, “Təhsil” NPM, 2010.)
- “Seçilmiş əsərləri” 4 cilddə , IV cild. (Bakı, “Təhsil” NPM, 2010.)
- Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. (Təbriz, “Nidai şəms”, 2014).
- Vaqif Aslan. Ədəbi təqnid tarixi (Fənn programı. Həmmüəllif: Güllə Abullayeva. Bakı, “Müəllim”, 2014)
- Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. (Bakı, Renessans, 2015)
- Vaqif Aslan. Hüseyn xan Müştəq. (Bakı, Orxan NPM, 2015)
- Vaqif Aslan. Hüseyn xan Müştəq. Təkrar nəşr: Bakı, “Mütərcim”, 2021.
- Vaqif Aslan. Hər şey zaman içində. (Bakı, Renessans-A, 2016)
- Vaqif Aslan. “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə.
- Vaqif Aslan.Türk xalqları ədəbiyyatı üzrə mühazirələr (Dərs vəsaiti. Bakı, “Renessans-A”, 2019), ADPU-nun Tədris Metodiki Şurasının qərarı ilə çap edilmişdir.
- Vaqif Aslan. Ədəbiyyat və zaman dilemması qarşısında. Məqalələr toplusu. (Dərs vəsaiti. Bakı, “Mütərcim”, 2021. ADPU-nun Tədris Metodiki Şurasının qərarı ilə çap edilməsi qərara alınmışdır.
- Vakif Aslan. Ruhlarla sohbet. Poema (Destan). Bişkek-2021. “Улүү Тоолор”. Türkdili dövlətlərin siyasetinə dəstək fondu tərəfindən.
- Вагиф Аслан. Рухлар билан сүхбат. (Poema). Bişkek-2021. “Улүү Тоолор”. Türkdili dövlətlərin siyasetinə dəstək fondu tərəfindən.
- Vaqif Aslan. Şuşadakı duygular (şeirlər) Şuşadakı duygular (Şiirler), Шушадаги түйүлүр (шेърлар) Bişkek-2021. «Улүү Тоолор». Türkdili dövlətlərin siyasetinə dəstək fondu tərəfindən.
- Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi. Bakı, “Mütərcim”, 2002. Kitabda şeirlər, epistolyar nümunələr və bir insan ömrünün şəkilləşən anları öz ifadəsini tapmışdır.
- Kiş kəndi tarixi-etnoqrafik, elmi-ədəbi-linqvistik istinadları ilə. Bakı, “Mütərcim”, 2022.

MÜNDƏRİCAT

| | |
|--|----|
| ÖN SÖZ (<i>Vüsal Baxışov</i>)..... | 3 |
| KİŞ KƏNDİ TARİXİ-ETNOQRAFIK, ELMI-ƏDƏBİ-LİNQVİSTİK İSTİNADLARLA | |
| I fragment. Kiş kəndinin coğrafiyası..... | 18 |
| II fragment. Dünyanın Kişi adlı yerləri | 20 |
| III fragment. "Kiş" sözünün semantik-etimoloji açılışı..... | 22 |
| IV fragment. Kişi kəndi və kasər düşüncəsindən irəli gələn adlar | 29 |
| V fragment. Kişi kəndinin məhəllələri..... | 31 |
| VI fragment. Kişi kənd məhəllə adlarının semantik-etimoloji təsnifatı | 33 |
| VII fragment. Kişi kənd məhəllə adlarının semantik-etimoloji açılışı | 34 |
| VIII fragment. Kişi kəndinin ilkin tarixi inancları | 41 |
| IX fragment. Kişi kəndinin müqəddəs yerləri | 47 |
| X fragment. Kişi kəndinin qalaları..... | 55 |
| XI fragment. Kişi kəndinin deyimləri | 60 |
| XII fragment. Bir nağılin izi ilə | 78 |

ƏLAVƏLƏR

| | |
|--|----|
| TARİXİ XRONİKALARDAN FRAQMENTLƏR | 82 |
| I. Moisey Kalankatuklu. Albaniya tarixi | 82 |
| Birinci kitab altıncı fəsildən..... | 82 |
| İkinci kitab altıncı fəsildən | 83 |
| Üçüncü kitab birinci fəsildən | 83 |
| Üçüncü kitab dördüncü fəsildən..... | 84 |
| Üçüncü kitab beşinci fəsildən | 84 |
| Üçüncü kitab altıncı fəsildən..... | 85 |
| II. Kərim ağa Fateh. "Şəki xanlarının müxtəsər tarixi" | 86 |
| III. Hacı Seyid Əbdülhəmid. "Şəki xanları və onların nəsilləri" kitabından..... | 87 |
| IV. Vaqif Aslan. Seçilmiş əsərləri. 4 cilddə. 4-cü cild. Məqalələri | 88 |
| I. "Kiş kəndi" məqaləsindən | 88 |
| II. Şəki folkloru: I məqalədən | 89 |
| III. Şəki folkloru: II məqalədən | 91 |

*Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.*

Çapa imzalanıb: 22.09.2022.

Format: 60x84 1/16. Qarnitur: Times.

Həcmi: 6 ç.v. Tiraj: 500. Sifariş № 156.



**TƏRCÜMƏ
VƏ NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ**

Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b

Tel./faks 596 21 44

e-mail: mutarjim@mail.ru

www.mutercim.az



*Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi!
Səni necə sevməsin Vaqif Aslan əfəndi?*

A handwritten signature in black ink, appearing to read "Vaqif Aslan Aghayev".